

TEST: 1252#01#Y15#01 500

Test	1252#01#Y15#01 500
Fənn	1252 - Ekoloji biznesin əsasları
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	40
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 01 03

Ad	01 03
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İnzibati-amirlik sistemindən azad sahibkarlığa əsaslanan yeni iqtisadi sistemə keçid hansı qanunla tənzimlənir (Çəki: 1)

- tələblə təklifin mütənasibliyi qanunu
- mülkiyyət formasının dəyişilməsi qanunu
- azad sahibkarlıq qanunu
- bazar qanunu
- dövlət əmlakının özəlləşdirilməsi qanunu

Sual: Biznesin mənası nədir ? (Çəki: 1)

- sahibkarlıq

- fəaliyyət
 iş
 təşəbbüskarlıq
 gəlir
-

BÖLMƏ: 02 01

Ad	02 01
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ekoloji biznesin neçə mühiti vardır (Çəki: 1)

- 4
 6
 2
 7
 5
-

Sual: Hüquqi təsirin ən mühüm sahələri neçədir (Çəki: 1)

- 6
 5
 4
 8
 9
-

Sual: Beynəlxalq hüquq neçə məsələni əhatə edir (Çəki: 1)

- 3
 4
 7
 8
 6
-

BÖLMƏ: 02 02

Ad	02 02
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ekoloji biznesin təbii-çəografi mühitinə daxildir (Çəki: 1)

- bioloji
 - torpaqların məhsuldarlığı
 - ilin fəsillərinin müddəti
 - əhalinin yaş və cins tərkibi
 - təhsil səviyyəsi
-

BÖLMƏ: 03 03

Ad	03 03
Suallardan	13
Maksimal faiz	13
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ekoloji biznes bazarının infrastrukturuna daxildir (Çəki: 1)

- kapital bazarı
 - broker şirkətləri
 - ticarət palataları
 - elektron ticarət sistemləri
 - informasiya texnologiyası və kommunikasiya vasitələri
-

Sual: Ekoloji biznesin infrastruktur elementidir (Çəki: 1)

- innovasiya – investisiya bazarı
 - baza texnologiyaları
 - pul vəsaiti
 - binalar
 - qurğular
-

Sual: Ekoloji biznes bazarının maliyyə bazarına daxildir (Çəki: 1)

- pul bazarı
 - bank bazarı
 - torpaq bazarı
 - təkrar maliyyə bazarı
 - əmlak bazarı
-

Sual: Ekoloji biznes bazarının maliyyə bazarının təsnifatına dair çatışmayan cəhətləri sadalayan qrup iqtisadçılar (Çəki: 1)

- 6
- 5
- 7
- 3
- 4

Sual: Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair qısamüddətli kredit qoyuluşlarının yekuna görə faizi (Çəki: 1)

- 67
 - 69
 - 78
 - 73
 - 80
-

Sual: Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair uzunmüddətli kredit qoyuluşlarının yekuna görə faizi (Çəki: 1)

- 15
 - 40
 - 51
 - 27
 - 33
-

Sual: Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur (Çəki: 1)

- transaksion xərclərin tam varlığı
 - transaksion xərclərin yarı yoxluğu
 - transaksion xərclərin yoxluğu
 - transaksion xərclərin yarı varlığı
 - transaksion xərclərin tam yoxluğu
-

Sual: Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur (Çəki: 1)

- hər-hansı vergilərin istisna olmaması
 - hər-hansı vergilərin tam istisna olmaması
 - hər-hansı vergilərin yarı istisna olması
 - hər-hansı vergilərin istisna olması
 - hər-hansı vergilərin yarı istisna olmaması
-

Sual: Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur (Çəki: 1)

- qeyri-müəyyən sayda alıcılar
 - qeyri-müəyyən sayda satıcılar
 - çox sayda alıcı və satıcıların mövcudluğu
 - az sayda alıcıların mövcudluğu
 - az sayda satıcıların mövcudluğu
-

Sual: Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur (Çəki: 1)

- bazara qeyri-bərabər sayda daxil olma
- hüquqi və fiziki şəxslərin bazara bərabər daxil olması

-
- bazara daxil olmamaq
 - bazardan bərabər sayıda çıxmaq
 - bazardan çıxmaq
-

Sual: Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur (Çəki: 1)

- informasiyaların eyni anlaşılıqlığı
 - informasiyaların müxtəlif cür anlaşılıqlığı
 - informasiyaların anlaşılmamazlığı
 - informasiyaların çıxarılması
 - informasiyaların məhvİ
-

Sual: Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur (Çəki: 1)

- qeyri-bərabər gözləmələr
 - bərabər gözləmələr
 - fəaliyyət göstərən bütün şəxslərdə bərabər gözləmələr
 - tam gözləmələr
 - yarı gözləmələr
-

Sual: Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur (Çəki: 1)

- maliyyə çətinlikləri ilə əlaqədar xərclərin olmaması
 - xərclərin olması
 - xərclərin qaytarılması
 - xərclərin alınması
 - xərclərin alınmaması
-

BÖLMƏ: 03 02

Ad	03 02
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ekoloji biznes bazarında qiymətli kağızlar bazarını neçə hissəyə bölmək olar (Çəki: 1)

- 3
 - 5
 - 2
 - 6
 - 7
-

BÖLMƏ: 04 02

Ad	04 02
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Bazar iqtisadiyyatı şəraitində dövlətin yerinə yetirdiyi funksiyaların sayı (Çəki: 1)

- 5
- 4
- 3
- 6
- 7

Sual: İnflyasiya nə deməkdir (Çəki: 1)

- istehlak qiymətləridir
- istehlak qiymətlərinin artım sürətinin əhalinin gəlirinin artım sürətinin üstələməsidir
- istehsal qiymətləridir
- sıfır əmsalıdır
- Üstün əmsalıdır

Sual: Pozitiv şərait nə deməkdir (Çəki: 1)

- neytral proseslərdir
- ölkə iqtisadiyyatına müsbət təsir edən pozitiv proseslərdir
- neqativ proseslərdir
- artım proseslərdir
- mənfi proseslərdir

Sual: Neqativ şərait nə deməkdir (Çəki: 1)

- neytral proseslərdir
- ölkə iqtisadiyyatına mənfi təsir edən neqativ proseslərdir
- müsbət proseslərdir
- pozitiv proseslərdir
- əskik proseslərdir

Sual: Dövlət büdcəsi kəsiri nə deməkdir (Çəki: 1)

- dövlət məsariflərinin onun gəlirini üstələməsidir
- neytral vəziyyətdir
- kompleks vəziyyətdir
- dövlət məsariflərinin onun gəlirini üstələməməsidir
- pozitiv vəziyyətdir

Sual: İqtisadiyyatın təmizlənməsində iqtisadi metoda aiddir (Çəki: 1)

- resursların yenidən bölgüsü
 - pul bölgüsü
 - maddi vəsait
 - maliyyə vəsaiti
 - sosial dönüm
-

Sual: İqtisadiyyatın tənzimlənməsində inzibati metoda aiddir (Çəki: 1)

- təbii inhisatçılıq
 - əqli inhisarçılıq
 - əmək inhisarçılıq
 - maddi inhisarçılıq
 - mənəvi inhisarçılıq
-

Sual: İnzibati metodun tətbiq olunduğu sahələr (Çəki: 1)

- 6
 - 5
 - 4
 - 3
 - 2
-

Sual: İqtisadi metodun tətbiq olunduğu sahələr (Çəki: 1)

- 8
 - 7
 - 6
 - 5
 - 4
-

Sual: Ekoloji biznesdə iqtisadi siyaset tədbirləri özündə əks etdirməlidir (Çəki: 1)

- kommunikasiya
 - innovasiya
 - kompleks
 - dövlət
 - fiskal
-

Sual: Ekoloji biznesdə iqtisadi siyaset tədbirləri özündə əks etdirməlidir (Çəki: 1)

- kommunikasiya
 - innovasiya
 - kompleks
 - dövlət
 - elmi-texniki
-

Sual: Ekoloji biznesdə iqtisadi siyaset tədbirləri özündə əks etdirməlidir (Çəki: 1)

- kommunikasiya

- innovasiya
 - kompleks
 - dövlət
 - investisiya
-

Sual: Ekoloji biznesdə iqtisadi siyaset tədbirləri özündə əks etdirməlidir (Çəki: 1)

- kommunikasiya
 - innovasiya
 - kompleks
 - dövlət
 - qiymət
-

Sual: Ekoloji biznesdə iqtisadi siyaset tədbirləri özündə əks etdirməlidir (Çəki: 1)

- kommunikasiya
 - innovasiya
 - kompleks
 - dövlət
 - amortizasiya
-

Sual: Ekoloji biznesdə iqtisadi siyaset tədbirləri özündə əks etdirməlidir (Çəki: 1)

- kommunikasiya
 - innovasiya
 - kompleks
 - dövlət
 - kredit-pul
-

Sual: Ekoloji biznesin tənzimlənmisindən ötrü lazımdır (Çəki: 1)

- müvafiq hüquqi baza yaradılmalıdır
 - iqtisadi baza yaradılmalıdır
 - sosial baza yaradılmalıdır
 - maddi texniki baza yaradılmalıdır
 - texniki baza yaradılmalıdır
-

Sual: Antiinhisar siyaseti iqtisadiyyatın tərkib hissəsidir (Çəki: 1)

- dövlət tənzimlənməsinin
 - korporativ tənzimlənməsinin
 - inhisarçı tənzimlənməsinin
 - sənaye tənzimlənməsinin
 - sahəsi tənzimlənməsinin
-

Sual: Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısına daxildir (Çəki: 1)

- aqrar sahəsindəki müəssisələr
- yüngül sənayesindəki müəssisələr
- yanacaq-enetgetika sahəsindəki müəssisələr

-
- yeyinti sahəsindəki müəssisələr
 - kənd təsərrüfatındakı müəssisələr
-

Sual: Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısına daxildir (Çəki: 1)

- aqrar sahəsindəki müəssisələr
 - yüngül sənayesindəki müəssisələr
 - nəqliyyat sahəsindəki müəssisələr
 - yeyinti sahəsindəki müəssisələr
 - kənd təsərrüfatındakı müəssisələr
-

Sual: Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısına daxildir (Çəki: 1)

- aqrar sahəsindəki müəssisələr
 - yüngül sənayesindəki müəssisələr
 - rabitə sahəsindəki müəssisələr
 - yeyinti sahəsindəki müəssisələr
 - kənd təsərrüfatındakı müəssisələr
-

Sual: Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısına daxildir (Çəki: 1)

- aqrar sahəsindəki müəssisələr
 - yüngül sənayesindəki müəssisələr
 - kommunal xidmətləri sahəsindəki müəssisələr
 - yeyinti sahəsindəki müəssisələr
 - kənd təsərrüfatındakı müəssisələr
-

Sual: Dövlət büdcəsi nədir (Çəki: 1)

- ən mühüm maliyyə sənədidir
 - ən mühüm qeyri-maliyyə sənədidir
 - dövlət sənədidir
 - qeyri-dövlət sənədidir
 - şəxsi sənəddir
-

Sual: İnvestisiya sənədlərinə aiddir (Çəki: 1)

- pul vəsaiti
 - torpaq
 - su
 - nou - haw
 - bina
-

Sual: İnvestisiya sənədlərinə aiddir (Çəki: 1)

- məqsədli bank əmanətləri
 - torpaq
 - su
 - nou-haw
 - bina
-

Sual: İnvestisiya sənədlərinə aiddir (Çəki: 1)

- kreditlər
 - torpaq
 - su
 - nou- haw
 - bina
-

Sual: İnvestisiya sənədlərinə aiddir (Çəki: 1)

- səhmlər
 - torpaq
 - su
 - nou- haw
 - bina
-

Sual: İnvestisiya sənədlərinə aiddir (Çəki: 1)

- daşınan və daşınmaz əmlak
 - torpaq
 - su
 - nou- haw
 - bina
-

Sual: Qiymət nədir (Çəki: 1)

- dəyərin pul ilə ifadəsidir
 - dəyərin mənəvi ifadəsidir
 - dəyərin fizik ifadəsidir
 - dəyərin maddi ifadəsidir
 - dəyərin iqtisadi ifadəsidir
-

Sual: Qiymətin dövlət tənzimlənməsinin həyata keçirilən metodları (Çəki: 1)

- 5
 - 4
 - 6
 - 2
 - 3
-

Sual: Qiymətlər sistemi əlamətinə görə təsnifləşir (Çəki: 1)

- 4
 - 5
 - 6
 - 7
 - 3
-

BÖLMƏ: 04 03

Suallardan	7
Maksimal faiz	7
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İnvestisiya qoyuluşundan gözlənilən gəlirin həcmində birbaşa və bilavasitə təsir göstərən (Çəki: 1)

- 8
 - 7
 - 6
 - 5
 - 4
-

Sual: Unvestisiya fəallığına dövlətin təsir etdiyi amillər (Çəki: 1)

- kredit maliyyə və vergi siyaseti
 - torpaq siyaseti
 - su siyaseti
 - atmosfer siyaseti
 - təbitəin mühafizəsi siyaseti
-

Sual: Unvestisiya fəallığına dövlətin təsir etdiyi amillər (Çəki: 1)

- müxtəlif güzəştərlər
 - torpaq siyaseti
 - su siyaseti
 - atmosfer siyaseti
 - təbitəin mühafizəsi siyaseti
-

Sual: Unvestisiya fəallığına dövlətin təsir etdiyi amillər (Çəki: 1)

- amortizasiya siyaseti
 - torpaq siyaseti
 - su siyaseti
 - atmosfer siyaseti
 - təbitəin mühafizəsi siyaseti
-

Sual: Investisiya fəallığına dövlətin təsir etdiyi amillər (Çəki: 1)

- xarici investisiyalar üçün əlverişli amillər
 - torpaq siyaseti
 - su siyaseti
 - atmosfer siyaseti
 - atmosfer siyaseti
-

Sual: Investisiya fəallığına dövlətin təsir etdiyi amillər (Çəki: 1)

- elmin texniki siyasəti
 - torpaq siyasəti
 - su siyasəti
 - atmosfer siyasəti
 - təbitəin mühafizəsi siyasəti
-

Sual: Ekoloji bizneslə qiyəmət siyasəti nə deməkdir (Çəki: 1)

- dövlətin ümumi iqtisadi siyasətinin ən başlıca tərkib hissəsidir
 - dövlətin ümumi iqtisadi siyasətinin ikincidərəcəli hissəsidir
 - dövlətin ümumi iqtisadi siyasətinin qanuna uyğun hissəsidir
 - dövlətin ümumi iqtisadi siyasətinin qanunsuz hissəsidir
 - dövlətin ümumi iqtisadi siyasətinin üçüncü dərəcəli hissəsidir
-

BÖLMƏ: 05 01

Ad	05 01
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ekoloji sahibkarlıq nədir (Çəki: 1)

- insan fəallığının potensialıdır
 - insan fəallığının bir cəhdidir
 - insan fəallığının qeyri-ciddi hissəsidir
 - insan fəallığının ciddi hissəsidir
 - insan fəallığının sığortasıdır
-

Sual: Ekoloji biznesin əsas prinsipləri öz əksini tapmışdır (Çəki: 1)

- "Sahibkarlıq fəaliyyəti xartiyasında"
 - "Təbiətin mühafizəsi qanununda"
 - "Azad ticarətə dair qanunda"
 - "Biznesin əsasları qanununda"
 - Ticarət palatasının qərarlarında
-

BÖLMƏ: 05 03

Ad	05 03
Suallardan	33
Maksimal faiz	33
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir (Çəki: 1)

- müəssisələr üçün ekoloji təhlükəsizliyin prioritetləri
 - təşkilatlar üçün ekoloji təhlükəsizliyin prioritetləri
 - firmalar üçün ekoloji təhlükələrin prioritetləri
 - şirkətlər üçün ekoloji təhlükəsizliyin prioritetləri
 - bölmə üçün ekoloji təhlükəsizliyin prioritetləri
-

Sual: Sahibkarlıq fəaliyəti xartiyasının ən vacib prinsipinə aiddir (Çəki: 1)

- mükəmməlləşdirmə prosesi
 - qeyri-mükəmməl proses
 - qanunsuz proses
 - qanuni proses
 - istehsal prosesi
-

Sual: Sahibkarlıq fəaliyəti xartiyasının ən vacib prinsipinə aiddir (Çəki: 1)

- personalın təhsili və təbiətin mühafizə tədbirlərində iştirakının kütləviliyi
 - qeyri-kütləvilik
 - qanuni kütləvilik
 - qeyri-qanuni kütləvilik
 - sadə kütləvilik
-

Sual: Sahibkarlıq fəaliyəti xartiyasının ən vacib prinsipinə aiddir (Çəki: 1)

- əvvəlcədən qiymətləndirmə
 - sonradan qiymətləndirmə
 - düzgün qiymətləndirmə
 - sadə qiymətləndirmə
 - mürəkkəb qiymətləndirmə
-

Sual: Sahibkarlıq fəaliyəti xartiyasının ən vacib prinsipinə aiddir (Çəki: 1)

- məhsul və xidmətlər
 - istehsal
 - istehlak
 - nəqliyyat
 - planlaşdırma
-

Sual: Sahibkarlıq fəaliyəti xartiyasının ən vacib prinsipinə aiddir (Çəki: 1)

- istehlakçılara məsləhətlər
 - istehsalçıılara məsləhətlər
 - planlaşdırıcıılara məsləhətlər
 - nəqliyyatçılara məsləhət
 - ticarətçilərə məsləhətlər
-

Sual: Sahibkarlıq fəaliyəti xartiyasının ən vacib prinsipinə aiddir (Çəki: 1)

- integrallılmış menecment
 - qeyri-inteqral menecment
 - marketinq
 - ticarət
 - planlaşdırma
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- biosferin mühafizəsi
 - atmosferin mühafizəsi
 - hidrosferin mühafizəsi
 - litosferin mühafizəsi
 - mantiyənin mühafizəsi
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- təbii ehtiyatların qorunmasına yardım
 - kömürün qorunmasına yardım
 - neftin qorunmasına yardım
 - tarfun qorunmasına yardım
 - yanar şıştın qorunmasına yardım
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- tullantıların saxlanması və istifadəsi
 - məhsulların saxlanması
 - əmtənin saxlanması
 - təbii qazın saxlanması
 - suyun saxlanması
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- enerjiyə qənaət
 - suya qənaət
 - torpağa qənaət
 - məhsula qənaət
 - qara qənaət
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- riskin azaldılması
 - riskin artması
 - riskin neytrallaşması
 - riskin sürətlənməsi
 - riskə qayıtmaq
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- təhlükəsiz xidmət və məhsullar
 - təhlükəli xidmət və məhsuldar
 - neytral vəziyyət
 - riskli pozulması
 - sabit vəziyyət
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- ətraf mühitin bərpası
 - ətraf mühitin pozulması
 - torpağın bərpası
 - suyun bərpası
 - riskin bərpası
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- ictimaiyyətin məlumatlandırılması
 - regionun məlumatlandırılması
 - rayonun məlumatlaşdırılması
 - ictimaiyyətin kənarlaşdırılması
 - şəhərin məlumatlandırılması
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- rəhbərliyin məsuliyyəti və borcu
 - insanın borcu
 - şəxsin məsuliyyətsizliyi
 - şəxsin borcu
 - borca qalmaq
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- audit və məruzələr
 - menecment
 - marketing
 - sahibkarlıq
 - regionun məlumatlandırılması
-

Sual: Ekoloji tələblər və məhdudiyyətlə bağlı olan əsas sahibkarlıq növü məsələləri
özündə birləşdirir (Çəki: 1)

- ekoloji texnika, avadanlıq, cihaz və qurğuların istehsalı
- zərərli məhsul istehsalı
- neytral məhsul istehsalı

- ⚪ düz cavab yoxdu
 - ⚪ tullantılı məhsul istehsalı
-

Sual: Ekoloji tələblər və məhdudiyyətlə bağlı olan əsas sahibkarlıq növü məsələləri özündə birləşdirir (Çəki: 1)

- ⚪ aztullantılı yeni texnologiya və yeni məhsulların hazırlanması
 - ⚪ çoxtullantılı texnologiyanın tədbiqi
 - ⚪ neytral məhsul istehsalı
 - ⚪ tullantılı texnologiyanın tədbiqi
 - ⚪ neytral texnologiyanın tədbiqi
-

Sual: Köməkçi ekoloji sahibkarlıq növü əlaqədardır (Çəki: 1)

- ⚪ ehtiyatların keyfiyyət və xüsusiyyətlərinin təkrar-ardıcıl istifadəsi ilə
 - ⚪ ehtiyatların qeyri-təkrar ardıcıl istifadəsi ilə
 - ⚪ ehtiyatların keyfiyyətsizliyi ilə
 - ⚪ ehtiyatların qeyri-neytrallığı ilə
 - ⚪ ehtiyatların neytrallığı ilə
-

Sual: Köməkçi ekoloji sahibkarlıq növü əlaqədardır (Çəki: 1)

- ⚪ utilizasiya ilə
 - ⚪ qeyri-utilizasiya ilə
 - ⚪ istehsalla
 - ⚪ istehlakla
 - ⚪ pulla
-

Sual: Köməkçi ekoloji sahibkarlıq növü əlaqədardır (Çəki: 1)

- ⚪ faydalı qazıntıların daha dərin emalı, saflaşdırılması
 - ⚪ faydalı qazıntıların sadə emalı
 - ⚪ yarışaflaşdırma
 - ⚪ dərin saflaşdırma
 - ⚪ neytral vəziyyət
-

Sual: Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir (Çəki: 1)

- ⚪ istehsal ekoloji bizneslə
 - ⚪ sahəvi ekoloji bizneslə
 - ⚪ qeyri-sahəvi ekoloji bizneslə
 - ⚪ istehlak tipli ekoloji bizneslə
 - ⚪ ticarət tipli ekoloji bizneslə
-

Sual: Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir (Çəki: 1)

- ⚪ kommersiya ekoloji bizneslə
- ⚪ sahəvi ekoloji bizneslə
- ⚪ qeyri-sahəvi ekoloji bizneslə
- ⚪ istehlak tipli ekoloji bizneslə

- ticarət tipli ekoloji bizneslə
-

Sual: Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir (Çəki: 1)

- maliyyə ekoloji biznesi ilə
 qeyri-maliyyə ekoloji biznesi ilə
 bank biznesi ilə
 ticarət biznesi ilə
 nəqliyyat biznesi ilə
-

Sual: Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir (Çəki: 1)

- ekomarketinglə
 ekomənecmentlə
 ekosahibkarlıqla
 ekobizneslə
 ekoticarətlə
-

Sual: Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir (Çəki: 1)

- ekoməlumatla
 ekokəşfiyyatla
 ekobizneslə
 ekoturizmlə
 ekoticarətlə
-

Sual: Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir (Çəki: 1)

- ekoloji sığorta
 ekoloji bizneslə
 ekoloji turizmlə
 ekoloji ticarətlə
 ekoloji istehsalla
-

Sual: Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir (Çəki: 1)

- ekoloji lizinqlə
 ekoloji turizmlə
 ekoloji ticarətlə
 ekoloji istehsalla
 ekoloji istehlakla
-

Sual: Ekoloji sahənin səmərəliliyini müəyyən etmək olar (Çəki: 1)

- cəmiyyət səviyyəsində
 ailə səviyyəsində
 qrup səviyyəsində
 küçə səviyyəsində
 sex səviyyəsində
-

Sual: Ekoloji sahənin səmərəliliyini müəyyən etmək olar (Çəki: 1)

- region səviyyəsində
 - məhəllə səviyyəsində
 - küçə səviyyəsində
 - dalan səviyyəsində
 - həyət səviyyəsində
-

Sual: Ekoloji sahənin səmərəliliyini müəyyən etmək olar (Çəki: 1)

- firma səviyyəsində
 - zavod səviyyəsində
 - fabrik səviyyəsində
 - sex səviyyəsində
 - istehsalat səviyyəsində
-

Sual: Ekoloji sahənin səmərəliliyini müəyyən etmək olar (Çəki: 1)

- müəssisə səviyyəsində
 - məhəllələr səviyyəsində
 - küçə səviyyəsində
 - həyət səviyyəsində
 - dalan səviyyəsində
-

BÖLMƏ: 05 02

Ad	05 02
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Xartiya nə deməkdir (Çəki: 1)

- əsasən istəkdir
 - əsasən qanundur
 - əsasən məramnaməlidir.
 - əsasən istehsaldır
 - planlaşdırımadır
-

Sual: Ekoloji sahibkarlığın formaları (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: Ekoloji sahibkالığın növləri (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

BÖLMƏ: 06 02

Ad	06 02
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Müasir idarəetmə sferasına tendensiyalar xarakterikdir (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 2
 - 6
-

Sual: Ekoloji menecment nədir (Çəki: 1)

- strateji menecmentin bir hissəsidir
 - marketinqdir
 - sadə idarəetmədir
 - adı idarəetmədir
 - neytral işdir
-

Sual: Ekoloji menecmentin əsası ibarətdir (Çəki: 1)

- ekoloji balans və ekoloji nəzarət
 - balanslaşdırma
 - mühasibat
 - ekoloji bütçə
 - istehsalat
-

Sual: Ekoloji menecmentin əsası ibarətdir (Çəki: 1)

- ekoloji üçöt və ekoloji audit
 - balanslaşdırma
 - ekoloji bütçə
 - istehlak
 - istehsalat
-

Sual: Ekoloji menecmentin əsası ibarətdir (Çəki: 1)

- ətraf mühitin keyfiyyətinin idarə edilməsi
 - ətraf mühitin keyfiyyətsizliyi
 - çirkənmə
 - istehsal
 - istehlak
-

Sual: Ekoloji menecmentin funksiyalarının qruplaşması (Çəki: 1)

- 4
 - 5
 - 2
 - 3
 - 6
-

Sual: Ekoloji menecmentin prinsipləri (Çəki: 1)

- 3
 - 6
 - 7
 - 8
 - 10
-

Sual: Ekoloji menecmentin vəzifələri (Çəki: 1)

- 3
 - 4
 - 6
 - 8
 - 9
-

Sual: Ekoloji menecmentdə ekoloji siyasetin və öhdəliklərin əsaslandırılması fəaliyyət növləri (Çəki: 1)

- 2
 - 3
 - 5
 - 6
 - 8
-

Sual: Ekoloji fəaliyyətin planlaşdırılması növləri (Çəki: 1)

- 3
 - 4
 - 2
 - 10
 - 9
-

Sual: Ekoloji menecmentdə ətraf mühitin və təbii resurslardan istifadənin idarə olunmasının fəaliyyət qrupları (Çəki: 1)

- 3
 - 4
 - 2
 - 6
 - 7
-

Sual: Ekoloji menecmentdə daxili ekoloji monitoring və ekoloji nəzarətin fəaliyyət qrupları (Çəki: 1)

- 3
 - 4
 - 1
 - 7
 - 6
-

Sual: . Ekoloji menecmentdə ekoloji fəaliyyətin nəticələrinin təhlili və qiymətləndirilməsi qrupları (Çəki: 1)

- 2
 - 4
 - 3
 - 5
 - 6
-

Sual: Ekoloji menecment sisteminin yenidən baxılıb təkmilləşdirilməsi qrupları (Çəki: 1)

- 9
 - 10
 - 6
 - 8
 - 5
-

Sual: Ekoloji menecment sistemi özündə birləşdirir (Çəki: 1)

- ekoloji siyasəti
 - ümumi siyasəti
 - iqtisadi siyasəti
 - sosioloji siyasəti
 - siyasəti
-

Sual: Ekoloji menecment sistemi özündə birləşdirir (Çəki: 1)

- qəbul olunmuş ekoloji siyasətə uyğun planlaşdırmanı
 - marketinqi
 - menecmenti
 - mentaliteti
 - sosiologiyani
-

Sual: Ekoloji menecment sistemi özündə birləşdirir (Çəki: 1)

- düzgün cavab yoxdur

- ekoloji marketinqi
 - ekoloji siyasəti
 - ekoloji sosiologiyani
 - ekoloji auditi
-

Sual: Ekoloji menecment sistemi özündə birləşdirir (Çəki: 1)

- alınmış nətixələrin nümayishi və onların ardıcıl təkmilləşdirilməsini
 - istehsali
 - istehlaki
 - uçotu
 - marketinqi
-

Sual: Ekoloji menecment inkişafını müəyyən edən amillər (Çəki: 1)

- ekoloji menecmentin infrastrukuru
 - ekoloji marketinqin infrastrukuru
 - ekoloji auditin infrastrukuru
 - ekoloji uçot
 - ekoloji inkişaf
-

Sual: Ekoloji menecment inkişafını müəyyən edən amillər (Çəki: 1)

- mentalitet
 - çoxluq
 - azlıq
 - dayamçılıq
 - gerilik
-

Sual: Ekoloji menecment inkişafını müəyyən edən amillər (Çəki: 1)

- ekoloji mədəniyyət
 - ekoloji dağımçılıq
 - iqtisadi dayanıqlıq
 - sosioloji dayanıqlıq
 - yüksək mədəniyyət
-

Sual: Ekoloji menecment inkişafını müəyyən edən amillər (Çəki: 1)

- ekoloji təsir
 - ekoloji əkstəsir
 - ekoloji davamiyyət
 - ekoloji əksdavamiyyət
 - ekoloji dağınıqlıq
-

Sual: Ekoloji menecment inkişafını müəyyən edən amillər (Çəki: 1)

- ekoloji şəraitin monitorinqi
- menecment
- marketinq

-
- ekoloji şəraitin pozulması
 - ekoloji şəraitin yenilməsi
-

Sual: Ekoloji menecment inkişafını müəyyən edən amillər (Çəki: 1)

- resursların mövcudluğu
 - resursların azlığı
 - resursların çoxluğu
 - resursların çatışmazlığı
 - resursların yoxluğu
-

Sual: Ekoloji menecment inkişafını müəyyən edən amillər (Çəki: 1)

- informasiya təminatı sistemi
 - informasiyanın yoxluğu
 - informasiyanın çatışmazlığı
 - informasiyanın azlığı
 - informasiyanın çoxluğu
-

Sual: Ekoloji menecment inkişafını müəyyən edən amillər (Çəki: 1)

- hüquq təminatı
 - iqtisadi təminat
 - sosioloji təminat
 - mənəvi təminat
 - maddi təminat
-

Sual: Ekoloji menecment inkişafını müəyyən edən amillər (Çəki: 1)

- cəmiyyətin ekoloji inkişafının ümumi tendensiyası
 - əkstendensiya
 - ümumi əkstendensiya
 - aşağı tendensiya
 - yuxarı tendensiya
-

BÖLMƏ: 06 01

Ad	06 01
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ekoloji menecment konsepsiyasına aiddir (Çəki: 1)

- 6
- 7
- 10

- 4
- 9

BÖLMƏ: 06 03

Ad	06 03
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Menecmentdə ekoloji fəaliyyətin təşkili növləri (Çəki: 1)

- 6
- 7
- 8
- 10
- 9

Sual: Menecmentdə ekoloji fəaliyyətin təşkili növləri (Çəki: 1)

- 6
- 7
- 8
- 9
- 10

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri (Çəki: 1)

- müəssisənin fəaliyyəti barəsində işçilərin məlumatlandırılması
- müəssisə barəsində məlumatın tam olmaması
- qeyri-motivasiya
- tam məlumatsızlıq
- maarifləndirməmək

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri (Çəki: 1)

- motivasiya
- qeyri-motivasiya
- maarifləndirmənin olmaması
- tam məlumatsızlıq
- başa düşməmək

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri (Çəki: 1)

- ekoloji maarifləndirilmə
- ekoloji maarifləndirilməmək
- qeyrir motivasiya

- başa düşməmək
 neytrallıq
-

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri (Çəki: 1)

- işçilərin fəaliyyətə hazırlanması
 işçilərin faəliyyətə hazırlanmaması
 qeyri motivasiya
 başa düşməmək
 neytrallıq
-

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri (Çəki: 1)

- müəssisə fəaliyyəinin ekoloji aspektləri barədə məlumatlandırılma
 məlumatlandırılmamaq
 qeyri-motivasiya edilməsi
 neytrallıq
 beynəlxalq rəyin formalaşmaması
-

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri (Çəki: 1)

- motivasiya edilməsi
 neytrallıq
 qeyri-motivasiya edilməsi
 beynəlxalq rəyin formalaşmaması
 planlaşdırma
-

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri (Çəki: 1)

- müsbət beynəlxalq rəyin formalaşdırılması
 mənfi beynəlxalq rəyin formalaşdırılması
 neytral rəyin formalaşdırılması
 planlı rəyin formalaşdırılması
 planlı rəyin formalaşdırılmaması
-

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri (Çəki: 1)

- müəssisənin müsbət ekoloji imicinin formalaşdırılması
 mənfi imicin formalaşdırılması
 mənfi imicin formalaşdırılmaması
 neytral imicin formalaşdırılması
 planlı imicin formalaşdırılmaması
-

BÖLMƏ: 07 02

Ad 07 02

Suallardan 4

Maksimal faiz 4

Sualları qarışdırmaq

Suallar təqdim etmək

1 %

Sual: Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin idarə olunması üsullarının qrupları (Çəki: 1)

- 3
 - 4
 - 2
 - 5
 - 6
-

Sual: Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin idarə olunmasının birinci qrup üsulları (Çəki: 1)

- 6
 - 5
 - 8
 - 7
 - 4
-

Sual: Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin idarə olunmasının ikinci qrup üsulları (Çəki: 1)

- 3
 - 2
 - 5
 - 6
 - 4
-

Sual: Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin idarə olunmasının üçüncü qrup üsulları (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 6
 - 5
-

BÖLƏM: 07 03

Ad 07 03

Suallardan 1

Maksimal faiz 1

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

Sual: Subsidiyalar (Çəki: 1)

- yeni ekoloji tələblətin yerinə yetirilməsinə imkan verən dövlət yardımıdır
 - təhlükəsizlik yardımıdır
 - təhlükə yaradan yardımdır
 - qrantdır
 - ssudadır
-

BÖLMƏ: 08 02

Ad	08 02
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Müəyyən əlamətlərə malik ictimai münasibətlər hüquqi tənzimlənmənin predmetləri (Çəki: 1)

- 5
 - 6
 - 7
 - 3
 - 4
-

Sual: Qanunvericilikdə ətraf mühitin mühafizəsi nəzərdə tutulur. (Çəki: 1)

- 3
 - 5
 - 7
 - 6
 - 4
-

Sual: Ekologiya hüququnun mənbələri qruplaşma əsaslarına görə aparılır (Çəki: 1)

- 4
 - 5
 - 8
 - 7
 - 2
-

Sual: Ekologiya hüququnun mənbələri sistemini əmələ gətirən normativ hüquqi aktlar qrupu (Çəki: 1)

- 7
- 8
- 9
- 5
- 4

Sual: Təbiətdən istifadə hüququnun növləri (Çəki: 1)

- torpaqdan istifadə hüququ
 - biosferdən istifadə hüququ
 - yer nüvəsindən istifadə hüququ
 - dağdan istifadə hüququ
 - mantiyadan istifadə hüququ
-

Sual: Təbiətdən istifadə hüququnun növləri (Çəki: 1)

- yerin təkindən istifadə hüququ
 - biosferdən istifadə hüququ
 - yer nüvəsindən istifadə hüququ
 - mantiyadan istifadə hüququ
 - dağdan istifadə hüququ
-

Sual: Təbiətdən istifadə hüququnun növləri (Çəki: 1)

- sudan istifadə hüququ
 - biosferdən istifadə hüququ
 - yer təkindən istifadə hüququ
 - mantiyadan istifadə hüququ
 - dağdan istifadə hüququ
-

Sual: . Təbiətdən istifadə hüququnun növləri (Çəki: 1)

- atmosferdən istifadə hüququ
 - biosferdən istifadə hüququ
 - yer təkindən istifadə hüququ
 - mantiyadan istifadə hüququ
 - dağdan istifadə hüququ
-

Sual: Təbiətdən istifadə hüququnun növləri (Çəki: 1)

- bitkilərin istifadə hüququ
 - dənizdən istifadə hüququ
 - dağdan istifadə hüququ
 - mantiyadan istifadə hüququ
 - yerdən istifadə hüququ
-

Sual: Su obyektləri hansı məqsədlər üçün istifadə edilə bilər (Çəki: 1)

- 10
 - 15
 - 5
 - 9
 - 11
-

Sual: Meşə fondundan istifadə növlərə bölünür (Çəki: 1)

- 6
 - 8
 - 7
 - 5
 - 4
-

Sual: Heyvanlar aləminin obyektlərindən istifadənin növləri (Çəki: 1)

- 5
 - 10
 - 8
 - 7
 - 6
-

Sual: Ekoloji hüquq pozuntularına görə məsuliyyətin funksiyaları (Çəki: 1)

- 4
 - 6
 - 5
 - 3
 - 2
-

Sual: Beynəlxalq ekologiya hüququnun obyektləri (Çəki: 1)

- yer kürəsinin təbiəti və yerətrafi kosmik məkandır
 - müəssisələrdir
 - zavodlardır
 - fermer təsərrüfatlarıdır
 - fabriklərdir
-

BÖLƏM: 08 03

Ad	08 03
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ekoliya hüququnun predmetini yaradan münasibətlər (Çəki: 1)

- təbiət obyektləri və ehtiyatları ilə bağlı mülkiyyət münasibətləri
 - qeyri-mülkiyyət münasibətləri
 - insan münasibətləri
 - ticarət münasibətləri
 - hüquqi münasibətlər
-

Sual: Ekoliya hüququnun predmetini yaradan münasibətlər (Çəki: 1)

- təbiətdən istifadə üzrə münasibətlər
 - qeyri-mülkiyyət münasibətləri
 - insan münasibətləri
 - ticarət münasibətləri
 - hüquqi münaisətlər
-

Sual: Ekoliya hüququnun predmetini yaradan münasibətlər (Çəki: 1)

- ətraf mühitin mühfizəsi üzrə münasibətlər
 - audit
 - uçot
 - fiziki şəxslərin münasibəti
 - hüquqi şəxslərin münasibəti
-

Sual: Ekoliya hüququnun predmetini yaradan münasibətlər (Çəki: 1)

- fiziki və hüquqi şəxslərin ekoloji hüquqlarının və qanuni maraqlarının müdafizəsi üzrə münasibətlər
 - audit
 - uçot
 - fiziki şəxslərin münasibəti
 - hüquqi şəxslərin münasibəti
-

BÖLMƏ: 09 03

Ad	09 03
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Təbiətdən istifadə fəaliyyətinin lisenziyalasdırılması (Çəki: 1)

- təsərrüfat fəaliyyətinə nəzarət və ekoloji əsaslandırma sistemidir
 - ekoloji uçot
 - ekoloji nəzarət
 - ekoloji marketing
 - ekoloji audit
-

Sual: Təbiətdən istifadə fəaliyyəti lisenziyalasdırılır (Çəki: 1)

- təhlükəli və digər tullantılarla əlaqəli fəaliyyət
 - ekoloji uçot
 - ekoloji nəzarət
 - ekoloji marketing
 - ekoloji audit
-

Sual: Təbiəti mühafizə sahəsində lisenziyalasdırılır (Çəki: 1)

- yeraltı sərvətlərdən istifadə
 - ekoloji uçot
 - ekoloji nəzarət
 - ekoloji marketinq]
 - ekoloji audit
-

Sual: Təbiəti mühafizə sahəsində lisenziyalasdırılır (Çəki: 1)

- su obyektlərindən istifadə
 - ekoloji uçot
 - ekoloji nəzarət
 - ekoloji marketinq
 - ekoloji audit
-

Sual: Təbiətdən istifadənin lisenziyalasdırılması sisteminə daxil olan icarələr qrupu (Çəki: 1)

- tullantıların yerləşdirilməsi və atılmasında görə
 - tullantıların emalına görə
 - tullantıların nəqlinə görə
 - tullantıların basdırılmasına görə
 - tullantıların sovrulumasına görə
-

Sual: Təbiətdən istifadənin lisenziyalasdırılması sisteminə daxil olan icarələr qrupu (Çəki: 1)

- təbiətdən kompleks istifadəyə görə
 - qeyri-kompleks istifadəyə görə
 - seçmə istifadəyə görə
 - səmərəsiz istifadəyə görə
 - səmərəli istifadəyə görə
-

Sual: Sudan istifadə lisenziyası əhatə edir (Çəki: 1)

- su obyekti, su istifadəçiləri
 - qeyri-su obyektləri
 - qeyri-su istifadəçiləri
 - istehsalçılar
 - istehlakçılar
-

Sual: Sudan istifadə lisenziyası əhatə edir (Çəki: 1)

- su obyektlərindən istifadənin məqsəd və üsulları
 - su obyektlərindən istifadənin məqsədsizliyi
 - su obyektlərindən istifadənin mümkünzsizliyi
 - üsulların müəyyənləşdirilməməsi
 - istehsalçılar
-

Sual: Sudan istifadə lisenziyası əhatə edir (Çəki: 1)

- lisenziyanın fəaliyyət müddəti
 - lisenziyanın son müddəti
 - lisenziyanın əhatə dairəsi
 - lisenziyanın lazımlılığı
 - lisenziyanın yoxluğu
-

Sual: Sudan istifadə lisenziyası əhatə edir (Çəki: 1)

- su obyektlərinin və təbii mühitin qorunmasına və sudan səmərəli istifadəyə dair tələblər
 - sudan səmərəsiz istifadənin xüsusiyyətləri
 - su obyektlərinə olan münasibət
 - sudan istifadənin xüsusiyyətləri
 - suyun çırklənmə səbəbləri
-

BÖLMƏ: 10 03

Ad	10 03
Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər (Çəki: 1)

- texnoloji proseslər
 - texniki proseslər
 - ictimai proseslər
 - sosioloji proseslər
 - mədəniyyət prosesləri
-

Sual: Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər (Çəki: 1)

- istehsal və istehlak tullantıları
 - ekoloji uçot
 - monitoring
 - audit
 - ekspertiza
-

Sual: Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər (Çəki: 1)

- xəbərdarlığa yönəlmüş iş və xidmətlər
 - ekoloji uçot
 - monitoring
 - audit
 - ekspertiza
-

Sual: Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər (Çəki: 1)

- ətraf mühit obyektləri
 - daxili obyektlər
 - xarici obyektlər
 - yeraltı obyektlər
 - yerüstü obyektlər
-

Sual: Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər (Çəki: 1)

- təbii ehtiyatlar
 - təbii şərait
 - ekoloji uçot
 - ekoloji monitoring
 - ekoloji ekspertiza
-

Sual: Ekoloji sertifikatlaşma sisteminin vəzifələri (Çəki: 1)

- insanlara və mühitə təsirin qarabaqcadan xəbər verilməsi
 - qabaqcadan xəbərdarlığın olmaması
 - texnoloji proseslər
 - ətraf mühit obyektləri
 - təbii ehtiyatlar
-

Sual: Ekoloji sertifikatlaşma sisteminin vəzifələri (Çəki: 1)

- təbii-resurs potensialından səmərəli istifadə
 - qabaqcadan xəbərdarlığın olmaması
 - texnoloji proseslər
 - ətraf mühit obyektləri
 - təbii şərait
-

Sual: Ekoloji sertifikatlaşma sisteminin vəzifələri (Çəki: 1)

- təhlükəli iş, xidmət və məhsullardan mənfi təsirin qarşısının alınması
 - qabaqcadan xəbərdalığın olmaması
 - texnoloji proseslər
 - ətraf mühit obyektləri
 - təbii şərait
-

Sual: Ekoloji sertifikatlaşma sisteminin vəzifələri (Çəki: 1)

- istehlakin qorunması
 - istehsalın qorunması
 - ətraf mühit obyektləri
 - təbii resurs
 - təbii şərait
-

Sual: Ekoloji sertifikatlaşma sisteminin vəzifələri (Çəki: 1)

- ixracın stimullaşdırılması

- idxlın stimullaşdırılması
 - təbii resurs
 - təbii şərait
 - ətraf mühit obyektləri
-

Sual: Ekoloji sertifikatlaşma sisteminin vəzifələri (Çəki: 1)

- dünya bazarına ölkənin integrasiyası
 - təbii resurs
 - təbii şərait
 - ətraf mühit obyektləri
 - texnoloji proseslər
-

Sual: Ekoloji sertifikatlaşma sisteminin formallaşması üçün lazımdır (Çəki: 1)

- ekoloji sertifikatlaşmaya məxsus obyektlərin nomenklaturasının müəyyən olunması
 - ekoloji uçot
 - ekoloji audit
 - ekoloji monitoring
 - ekoloji ekspertiza
-

Sual: Ekoloji sertifikatlaşma sisteminin formallaşması üçün lazımdır (Çəki: 1)

- müvafiq norma və standartlarının hazırlanması
 - ekoloji uçot
 - ekoloji audit
 - ekoloji monitoring
 - ekoloji ekspertiza
-

Sual: Sertifikatlaşmanın əsas məqsədi (Çəki: 1)

- ətraf mühitə və sağlamlığı zərər verən təsirin qabaqcadan xəbər verilməsi
 - zərər verən təsirin bilinməməsi
 - zərər verən təsirin neytrallaşdırılması
 - zərər verən təsirin aradan götürülməsi
 - zərər verən təsirin məhvi
-

Sual: Sertifikatlaşmanın əsas məqsədi (Çəki: 1)

- təbii-resurs potensialından səmərəli istifadə
 - təbii şəraitdən səmərəli istifadə
 - ətraf mühitdən səmərəsiz istifadə
 - təbii şəraitdən səmərəsiz istifadə
 - təbii-resurs potensialından səmərəsiz istifadə
-

Sual: Sertifikatlaşmanın əsas məqsədi (Çəki: 1)

- istehlakçılara zərər verən məhsullardan qorunmaq
- zərər verən məhsulların istehsalının dayandırılması
- zərər verən məhsulların istehlakının dayandırılması

- zərərsiz məhsulların çox miqdarda istehsalı
 - zərərsiz məhsulların çox miqdarda istehlakı
-

Sual: Sertifikatlaşmanın əsas məqsədi (Çəki: 1)

- ətraf mühitə mənfi təsirin qraşısının alınması
 - ətraf mühitə müsbət təsirin qarşısının alınması
 - ərtəf mühitə təsirin neytrallaşması
 - ətraf mühitin istifadəsi
 - ətraf mühitin qeyri-istifadəsi
-

Sual: Sertifikatlaşmanın əsas məqsədi (Çəki: 1)

- milli məhsulların rəqabət qabiliyyətinin artırılması
 - rəqabətə fikir verilməməsi
 - rəqabətin ləğvi
 - rəqabətin olmaması
 - rəqabətin mənasızlığı
-

Sual: Sertifikatlaşmanın əsas məqsədi (Çəki: 1)

- ölkə iqtisadiyyatına dünya bazarına integrasiyası
 - integrasiyanın olmaması
 - integrasiyanın ləğvi
 - integrasiyanın neytrallığı
 - integrasiyanın dünya bazarını dağıtması
-

Sual: Dövlət ekoloji sertifikatlaşma sisteminin formallaşması üçün lazımdır (Çəki: 1)

- ekoloji sertifikatlaşmaya məxsus olan obyektlərin nomenklurasının müəyyənləşməsi
 - obyektlərin nomenklurasının müəyyənləşdirilməsi
 - obyektlərin ləğvi
 - obyektlərin dağılması
 - obyektlərin neytrallaşdırılması
-

Sual: Dövlət ekoloji sertifikatlaşma sisteminin formallaşması üçün lazımdır (Çəki: 1)

- normativ-metodik sənədlər paketinin və ekoloji tələblərin norma və standartlarının hazırlanması
 - norma və starndartların hazırlanması
 - norma və standartların neytrallaşdırılması
 - norma və standartların ləğvi
 - norma və standartların normallaşdırılması
-

Sual: Sertifikatlaşma keçirən iştirakçılar arasında məsuliyyətin bölündüyü qruplar (Çəki: 1)

- 7
- 6
- 5

- 4
 - 3
-

Sual: Sertifikatlaşmanın əsas məqsədi (Çəki: 1)

- müəssisə və tikililərin yerləşmə, layihələşmə, tikinti və istismarı vaxtı təbiəti mühafizə qanunvericiliyinin tələblərinin icbari qaydada reallaşdırılması
 - təbiəti mühafizə qanunvericiliyinin tələblərinin pozulması
 - qanunvericiliyə riayət olunmaması
 - qanunvericiliyin reallaşdırılmaması
 - heç bir cavab düz deyildir
-

Sual: Sertifikatlaşmanın əsas məqsədi (Çəki: 1)

- tullantıların yerləşmə, emal, daşınma və basdırılma vaxtı ekoloji təhlükəsizliyin təminatı
 - tullantıların ləğvinin neytrallaşdırılması
 - tullantıların ləğvinin dayandırılması
 - tullantıların ləğvinin təminatı
 - heç bir cavab düz deyildir
-

Sual: Sertifikatlaşmanın əsas məqsədi (Çəki: 1)

- ətraf mühit obyektlərinin çirkənməsinin qarşısının alınması
 - çirkənmənin genişləndirilməsi
 - çirkabların neytrallaşdırılması
 - çirkənmənin dayandırılması
 - heç bir cavab düz deyildir.
-

Sual: Sertifikatlaşmanın əsas məqsədi (Çəki: 1)

- təhlükəli məhsul, texnologiya və s.-nin idxlərinin qarşısının alınması
 - təhlükəli məhsul ixracı
 - təhlükəli texnologiya ixracı
 - təhlükəli məhsulun istifadəsi
 - heç bir cavab düz deyildir
-

Sual: Ekoloji standart və deklarasiya ondan ötəridir ki, (Çəki: 1)

- obyektin yüksək səviyyədə olduğunu təsdikləmək
 - ekoloji audit
 - ekoloji uçot
 - ekoloji menecment
 - düzgün cavab yoxdur
-

Sual: Ekoloji standart və deklarasiya ondan ötəridir ki, (Çəki: 1)

- siğorta, kredit və vergi güzəşlərilə təminat
- ekoloji audit
- ekoloji uçot
- ekoloji menecment

düzgün cavab yoxdur

Sual: Ekoloji standart və deklarasiya ondan ötəridir ki, (Çəki: 1)

- sənaye obyektlərinin ekoloji təhlükəsizliyini təsdikləmək
 - ekoloji audit]
 - ekoloji uçot
 - ekoloji menecment
 - düzgün cavab yoxdur
-

BÖLMƏ: 10 02

Ad	10 02
----	-------

Suallardan	4
------------	---

Maksimal faiz	4
---------------	---

Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	1 %
----------------------	-----

Sual: Sertifikatlaşma keçirən iştirakçılar arasında məsuliyyətin qruplaşması (Çəki: 1)

- 4
 - 9
 - 5
 - 3
 - 2
-

Sual: Ekoloji sertifikatlaşmanın aparılmasında maraqlı olan müəssisə və təşkilatların qruplaşması (Çəki: 1)

- 6
 - 5
 - 7
 - 4
 - 9
-

Sual: Ekoloji müəssisənin inkişaf strategiyasına daxil olan qruplar (Çəki: 1)

- 10
 - 9
 - 8
 - 11
 - 12
-

Sual: Ekoloji müəssisənin inkişaf strategiyasına daxil olan qruplar (Çəki: 1)

- 5
- 6
- 3

- 4
- 2

BÖLMƏ: 11 03

Ad	11 03
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Firmaların rəqabətlilik mühitində idarə olunması konsepsiyasındaki prioritetlər
(Çəki: 1)

- satışın təşkili
 - satışın ləğvi
 - satışın inkişafı
 - satışın azaldılması
 - heç bir cavab düz deyildir
-

Sual: Firmaların rəqabətlilik mühitində idarə olunması konsepsiyasındaki prioritetlər
(Çəki: 1)

- tələbatın təhlili
 - tələbatın təhlil olunmaması
 - tələbatın neytrallaşdırılması
 - tələbatın azaldılması
 - düzgün cavab yoxdur
-

Sual: Firmaların rəqabətlilik mühitində idarə olunması konsepsiyasındaki prioritetlər
(Çəki: 1)

- rəqiblərin təhlili
 - rəqiblərin təhlil olunmaması
 - rəqiblərin neytrallaşdırılması
 - rəqiblərin ləğvi
 - düzgün cavab yoxdur
-

Sual: Firmaların rəqabətlilik mühitində idarə olunması konsepsiyasındaki prioritetlər
(Çəki: 1)

- strateji marketing
 - strateji audit
 - strateji uçot
 - strateji istehsal
 - düzgün cavab yoxdur
-

Sual: Firmaların rəqabətlilik mühitində idarə olunması konsepsiyasındaki prioritetlər
(Çəki: 1)

- istehsalat planlaşdırılması
 - istehlak planlaşdırılma
 - mədəni planlaşdırılma
 - sosial planlaşdırılma
 - düzgün cavab yoxdur
-

Sual: Firmaların rəqabətlilik mühitində idarə olunması konsepsiyasındaki prioritetlər
(Çəki: 1)

- texniki-iqtisadi planlaşdırma
 - sosial planlaşdırma
 - mədəni planlaşdırma
 - texniki idarəetmə
 - düzgün cavab yoxdur
-

Sual: Firmaların rəqabətlilik mühitində idarə olunması konsepsiyasındaki prioritetlər
(Çəki: 1)

- strateji planlaşdırma
 - strateji audit
 - strateji uçot
 - strateji təşkiletmə
 - düzgün cavab yoxdur
-

Sual: Firmaların rəqabətlilik mühitində idarə olunması konsepsiyasındaki prioritetlər
(Çəki: 1)

- strateji idarəetmə
 - strateji uçot
 - strateji audit
 - strateji təşkiletmə
 - düzgün cavab yoxdur
-

Sual: Strateji planlaşdırmanın mərhələləri (Çəki: 1)

- strategiyanın qiymətləndirilməsi
 - strategiyanın təhlili
 - strategiyanın məqsədi
 - strategiyanın hazırlanması
 - düzgün cavab yoxdur
-

Sual: Strateji planlaşdırmanın mərhələləri (Çəki: 1)

- strategiyanın reallaşdırılması
 - strategiyanın təhlili
 - strategiyanın məqsədi
 - strategiyanın hazırlanması
 - düzgün cavab yoxdur
-

Sual: Strateji planlaşdırmanın mərhələləri (Çəki: 1)

- strategiyanın seçilməsi
 - strategiyanın təhlili
 - strategiyanın məqsədi
 - strategiyanın hazırlanması
 - düzgün cavab yoxdur
-

Sual: Strateji planlaşdırmanın mərhələləri (Çəki: 1)

- strateji alternativlərin təhlili
 - strategiyanın məqsədi
 - strategiyanın hazırlanması
 - strategiyanın perspektivi
 - düzgün cavab yoxdur
-

Sual: Meyarlara görə məqsədlərin təsnifatı (Çəki: 1)

- məqsədlərin müəyyənləşməsinə görə
 - mənəviyyata görə
 - sosioloji məqsədlərə görə
 - strategiyaya görə
 - düzgün cavab yoxdur
-

Sual: Meyarlara görə məqsədlərin təsnifatı (Çəki: 1)

- miqdarına görə
 - məqsədə görə
 - mənəviyyata görə
 - sosioloji məqsədlərə görə
 - düzgün cavab yoxdur
-

Sual: Meyarlara görə məqsədlərin təsnifatı (Çəki: 1)

- prioritetliliyinə görə
 - sosioloji məqsədlərə görə
 - mənəviyyata görə
 - strategiyaya görə
 - düzgün cavab yoxdur
-

Sual: Meyarlara görə məqsədlərin təsnifatı (Çəki: 1)

- istiqamətliliyinə görə
 - sosioloji məqsədlərə görə
 - mənəviyyata görə
 - strategiyaya görə
 - düzgün cavab yoxdur
-

Sual: Meyarlara görə məqsədlərin təsnifatı (Çəki: 1)

- xarakterizə görə

- sosioloji məqsədlərə görə
 - mənəviyyata görə
 - strategiyaya görə
 - düzgün cavab yoxdur
-

Sual: Strateji planlaşdırılmaya təsir edən amillər (Çəki: 1)

- iqtisadi amillər
 - iqtisadi funksiyalar
 - iqtisadi təhlil
 - bütün cavablar düzgündür
 - düzgün cavab yoxdur
-

Sual: Meyarlara görə məqsədlərin təsnifatı (Çəki: 1)

- siyasi amillər
 - siyasi funksiyalar
 - siyasi təhlil
 - bütün cavablar düzgündür
 - düzgün cavab yoxdur
-

Sual: Sosiooloji planlaşdırılmaya təsir edən amillər (Çəki: 1)

- bazar amilləri
 - bazar funksiyaları
 - bazar təhlili
 - bütün cavablar düzgündür
 - düzgün cavab yoxdur
-

Sual: Sosiooloji planlaşdırılmaya təsir edən amillər (Çəki: 1)

- texnoloji amillər
 - texnoloji funksiyalar
 - texnoloji təhlil
 - bütün cavablar düzgündür
 - düzgün cavab yoxdur
-

Sual: Sosiooloji planlaşdırılmaya təsir edən amillər (Çəki: 1)

- rəqabət amilləri
 - texnoloji funksiyalar
 - texnoloji təhlil
 - bütün cavablar düzgündür
 - düzgün cavab yoxdur
-

Sual: Sosiooloji planlaşdırılmaya təsir edən amillər (Çəki: 1)

- rəqabət amillər
- rəqabət funksiyaları
- rəqabətin təhlili

-
- bütün cavablar düzgündür
 - düzgün cavab yoxdur
-

Sual: Sosiooji planlaşdırma təsir edən amillər (Çəki: 1)

- sosial amillər
 - sosial funksiyalar
 - sosial təhlil
 - bütün cavablar düzgündür
 - düzgün cavab yoxdur
-

Sual: Sosiooji planlaşdırma təsir edən amillər (Çəki: 1)

- beynəlxalq amillər
 - beynəlxalq funksiyalar
 - beynəlxalq təhlil
 - bütün cavablar düzgündür
 - düzgün cavab yoxdur
-

Sual: Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksional zonalar (Çəki: 1)

- menecment
 - uçot
 - audit
 - bütün cavablar düzgündür
 - düzgün cavab yoxdur
-

Sual: Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksional zonalar (Çəki: 1)

- istehsalat
 - uçot
 - audit
 - bütün cavablar düzgündür
 - düzgün cavab yoxdur
-

Sual: Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksional zonalar (Çəki: 1)

- marketing
 - uçot
 - audit
 - bütün cavablar düzgündür
 - düzgün cavab yoxdur
-

Sual: Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksional zonalar (Çəki: 1)

- maliyyə
- uçot
- audit
- bütün cavablar düzgündür
- düzgün cavab yoxdur

Sual: Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksional zonalar (Çəki: 1)

- kadr potensialı
 - uçot
 - audit
 - bütün cavablar düzgündür
 - düzgün cavab yoxdur
-

BÖLMƏ: 12 03

Ad	12 03
----	-------

Suallardan	8
------------	---

Maksimal faiz	8
---------------	---

Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	1 %
----------------------	-----

Sual: Ekoloji bizneslə ekoloji maliyyənin asılı olduğu amillər qrupu (Çəki: 1)

- 10
 - 9
 - 8
 - 6
 - 5
-

Sual: Maliyyə menecmenti özündə birləşdirir (Çəki: 1)

- ekoloji müəssisənin maliyyə siyasetinin işlənməsini və realizəsini
 - uçot
 - audit
 - bütün cavablar düzdür
 - düzgün cavab yoxdur
-

Sual: Maliyyə menecmenti özündə birləşdirir (Çəki: 1)

- ekoloji müəssisənin maliyyə məsələləri haqda qərar qəbul etmək
 - uçot
 - audit
 - bütün cavablar düzdür
 - düzgün cavab yoxdur
-

Sual: Maliyyə menecmenti özündə birləşdirir (Çəki: 1)

- ekoloji müəssisənin maliyyə hesabatının təhlil
- üçöt
- audit
- bütün cavablar düzdür
- düzgün cavab yoxdur

Sual: Maliyyə menecmenti özündə birləşdirir (Çəki: 1)

- investisiya layihələrinin qiymətləndirilməsi
 - uçot
 - audit
 - bütün cavablar düzgün
 - düzgün cavab yoxdur
-

Sual: Maliyyə menecmenti özündə birləşdirir (Çəki: 1)

- kapital xərclərinin qiymətləndirilməsi
 - uçot
 - audit
 - bütün cavablar düzgün
 - düzgün cavab yoxdur
-

Sual: Maliyyə menecmenti özündə birləşdirir (Çəki: 1)

- maliyyə planlaşdırılması və nəzarət
 - uçot
 - audit
 - bütün cavablar düzgün
 - düzgün cavab yoxdur
-

Sual: Maliyyə menecmenti özündə birləşdirir (Çəki: 1)

- ekoloji müəssisənin idarəetmə aparatının təşkili
 - uçot
 - audit
 - bütün cavablar düzgün
 - düzgün cavab yoxdur
-

BÖLMƏ: 12 02

Ad	12 02
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ekoloji müəssisənin maliyyəsi qruplaşdırılır (Çəki: 1)

- 4
- 2
- 7
- 6
- 5

Sual: Ekoloji müəssisənin kapital növləri (Çəki: 1)

- 5
 - 4
 - 6
 - 3
 - 2
-

Sual: Ekoloji müəssisənin maliyyə fondları qrupları (Çəki: 1)

- 7
 - 6
 - 5
 - 4
 - 2
-

Sual: Ekoloji müəssisənin maliyyə ehtiyatları mənbələri (Çəki: 1)

- 4
 - 2
 - 6
 - 8
 - 10
-

Sual: Ekoloji müəssisənin idarəsi üçün istifadə edilən informasiyaları qrupları (Çəki: 1)

- 7
 - 5
 - 9
 - 3
 - 12
-

Sual: Maliyyə ehtiyatları axınının təşkil edən qruplar (Çəki: 1)

- 4
 - 5
 - 6
 - 7
 - 8
-

Sual: Maliyyə menecmenti vəzifələrinə daxildir (Çəki: 1)

- 5
 - 6
 - 7
 - 9
 - 8
-

Sual: Ekoloji müəssisə maliyyəsinin əsas mənbələri (Çəki: 1)

- 12
 - 14
 - 13
 - 15
 - 16
-

BÖLMƏ: 13 03

Ad	13 03
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər (Çəki: 1)

- əmlak və onun istehsalçısının seçilməsi
 - ekoloji menecment
 - ekoloji marketinq
 - bütün cavablar düzgün
 - düzgün cavab yoxdur
-

Sual: Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər (Çəki: 1)

- əmlak satıcısı əmlakın xüsusi olaraq lizinqə verilmək üçün alındığını bilir
 - ekoloji menecment
 - ekoloji marketinq
 - bütün cavablar düzgün
 - düzgün cavab yoxdur
-

Sual: Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər (Çəki: 1)

- əmlak mülkiyyətçisinin yanında ötərək bir-başa istifadəyə verilir və istifadəçinin istismarına götürülür
 - ekoloji menecment
 - ekoloji marketinq
 - bütün cavablar düzgün
 - düzgün cavab yoxdur
-

Sual: Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər (Çəki: 1)

- əmlak istifadəçisinin nöqsan aşkar etdiğdə öz iradlarını mülkiyyətçiyə yox, heç bir əlaqəsinin olmadığı satıcıya birbaşa yönəldir.
- ekoloji menecment
- ekoloji marketinq
- bütün cavablar düzgün
- düzgün cavab yoxdur

Sual: Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər (Çəki: 1)

- lizinq verən əmlakı şəxsi istifadəyə yox, xüsusi olaraq onu müvəqqəti istifadəyə vermək üçün əldə edir
 - ekoloji menecment
 - ekoloji marketinq
 - bütün cavablar düzdür
 - düzgün cavab yoxdur
-

Sual: Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər (Çəki: 1)

- lizinq müqaviləsinin bütün müddəti ərzində əmlak lizinq verənin mülkiyyəti olaraq qalır
 - ekoloji menecment
 - ekoloji marketinq
 - bütün cavablar düzdür
 - düzgün cavab yoxdur
-

Sual: Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər (Çəki: 1)

- əmlak mülkiyyətçisi onu müvəqqəti istifadəyə verdiyi üçün mükafat alır
 - ekoloji menecment
 - ekoloji marketinq
 - bütün cavablar düzdür
 - düzgün cavab yoxdur
-

Sual: Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər (Çəki: 1)

- əmlak istifadəçisinin vaxtından əvvəl və ya müqavilənin müddəti bitdikdən sonra onu öz mülkiyyətinə almaq hüququ var
 - ekoloji menecment
 - ekoloji marketinq
 - bütün cavablar düzdür
 - düzgün cavab yoxdur
-

Sual: Ekoloji lizinqin formaları (Çəki: 1)

- qısamüddətli
 - ortamüddətli
 - supermüddətli
 - maksimal müddətli
 - minimal müddətli
-

Sual: Ekoloji lizinqin formaları (Çəki: 1)

- uzunmüddətli
- ortamüddətli
- supermüddətli
- maksimal müddətli

minimal müddətli

Sual: Ekoloji lizinqin nöqsanları (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 8
 - 7
-

Sual: Ekoloji lizinq sazişinin əsas müqayisəli üstünlükləri (Çəki: 1)

- 12
 - 11
 - 13
 - 14
 - 15
-

Sual: Ekoloji lizinqin hüquqi təminatının səviyyələri (Çəki: 1)

- lizinq əməliyyatlarını tənzimləyən xüsusi qanunları olan ölkələri
 - ekoloji lizinqin tətbiq edilmədiyi ölkələr
 - ekoloji lizinqin neytral olduğu ölkələr
 - düzgün cavab yoxdur
 - bütün cavablar düzdür
-

Sual: Ekoloji lizinqin hüquqi təminatının səviyyələri (Çəki: 1)

- xüsusi qanunvericilik aktları olan ölkələr
 - ekoloji lizinqin tətbiq edilmədiyi ölkələr
 - ekoloji lizinqin neytral olduğu ölkələr
 - düzgün cavab yoxdur
 - bütün cavablar düzdür
-

Sual: Ekoloji lizinqin hüquqi təminatının səviyyələri (Çəki: 1)

- xüsusi qanunları və qanunvericilik aktları olmayan ölkələr
 - ekoloji lizinqin tətbiq edilmədiyi ölkələr
 - ekoloji lizinqin neytral olduğu ölkələr
 - düzgün cavab yoxdur
 - bütün cavablar düzdür
-

BÖLMƏ: 13 02

Ad 13 02

Suallardan 2

Maksimal faiz 2

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

Sual: Ekoloji lizinq şirkətlərinin növləri (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 7
 - 6
-

Sual: Ekoloji lizinqin faydalı olan ümumi təmayüllər (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 6
 - 7
-

BÖLMƏ: 14 02

Ad	14 02
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Real fəaliyyət göstərən ekoloji təşkilatın sosial-psixoloji cəhətdən nə olduğunu göstərən qruplaşma (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 6
 - 7
-

Sual: İnsan resurslarının idarə edilməsinin kompleks məsələlər üzrə qruplaşması (Çəki: 1)

- 7
 - 6
 - 8
 - 10
 - 12
-

Sual: Ekoloji biznesdə ekoloji söhbət nədir (Çəki: 1)

- söhbətin xüsusi formasıdır
- söhbətin qeyri-adi formasıdır

-
- söhbətin neytral formasıdır
 - düzgün cavab yoxdur
 - bütün cavablar düzdür
-

Sual: Ekoloji biznesdə işgüzar etika kodeksinin tərkib hissəsi (Çəki: 1)

- 8
 - 7
 - 6
 - 5
 - 4
-

BÖLMƏ: 15 02

Ad	15 02
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ekoloji biznesin qiymətləndirmə istiqamətləri (Çəki: 1)

- sahibkarlıq növü kimi
 - biznes növü kimi
 - qazanc növü kimi
 - alqı-satçı növü kimi
 - işgüzarlıq növü kimi
-

Sual: Ekoloji biznesin qiymətləndirmə istiqamətləri (Çəki: 1)

- sahibkarları qiymətləndirmə fəaliyyətindən istifadə etməsi
 - biznes növü kimi
 - qazanc növü kimi
 - alqı-satçı növü kimi
 - işgüzarlıq növü kimi
-

Sual: Ekoloji biznesdə qanuna görə qiymətləndiricinin hüquq və vəzifələri qruplaşması (Çəki: 1)

- 4
 - 5
 - 6
 - 8
 - 9
-

Sual: Ekoloji biznesdə qiymətləndiricinin qanuni vəzifələri qrupları (Çəki: 1)

- 10

- 12
 - 13
 - 8
 - 9
-

Sual: Ekoloji biznesdəki sahibkarlıq fəaliyyətində əmlakların qiymətləndirmə halları (Çəki: 1)

- 6
 - 8
 - 9
 - 10
 - 11
-

BÖLMƏ: 15 03

Ad	15 03
----	-------

Suallardan	24
------------	----

Maksimal faiz	24
---------------	----

Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	1 %
----------------------	-----

Sual: Ekoloji biznesdə əmlakın məcburi qaydada qiymətləndirilməsi (Çəki: 1)

- dovlət əmlakının dəyəri özəlləşdirmə vaxtı müəyyən edildikdə
 - dövlət əmlakının dəyəri müəyyən edilmədikdə
 - dövlət əmlakının dəyəri ölçülmədikdə
 - bütün cavablar düzdür
 - düzgün cavab yoxdur
-

Sual: Ekoloji biznesdə əmlakın məcburi qaydada qiymətləndirilməsi (Çəki: 1)

- dövlət və bələdiyyə əmlakın girov məqsədləri üçün istifadə olunduqda
 - girov tətbiq edilmədikdə
 - girov ləğv edildikdə
 - girov olmadıqda
 - bütün cavablar səhvdir
-

Sual: Ekoloji biznesdə əmlakın məcburi qaydada qiymətləndirilməsi (Çəki: 1)

- dövlət və bələdiyyə əmlakı satıldıqda və ya borc kimi başqasına verildikdə
 - əmlak satılmadıqda
 - əmlak borca verilmədikdə
 - bütün cavablar səhvdir
 - bütün cavablar düzdür
-

Sual: Əmlakın dəyər formaları (Çəki: 1)

- inventar dəyəri
 - əmtəə dəyər
 - məhsul dəyəri
 - satınalma dəyəri
 - əmlakın dəyərsizləşdirilməsi
-

Sual: Əmlakın dəyər formaları (Çəki: 1)

- bazar və ya qiymətləndirmə dəyəri
 - əmtəə dəyər
 - məhsul dəyəri
 - qeyri-bazar dəyəri
 - düzgün cavab yoxdur
-

Sual: Əmlakın dəyər formaları (Çəki: 1)

- uçot dəyəri
 - əmtəə dəyər
 - məhsul dəyəri
 - qeyri-bazar dəyəri
 - düzgün cavab yoxdur
-

Sual: Xərc metodunun əsas üsulları (Çəki: 1)

- aktivlərin xalis balans dəyəri
 - neytral balans dəyəri
 - sırf balans dəyəri
 - qeyri-balans dəyəri
 - aktiv balans dəyəri
-

Sual: Xərc metodunun əsas üsulları (Çəki: 1)

- maddi aktivlərin xalis bazar dəyəri
 - neytral balans dəyəri
 - sırf balans dəyəri
 - qeyri-balans dəyəri
 - aktiv balans dəyəri
-

Sual: Xərc metodunun əsas üsulları (Çəki: 1)

- əvəzətmə dəyəri
 - neytral balans dəyəri
 - sırf balans dəyəri
 - qeyri-əvəzətmə dəyəri
 - aktiv dəyəri
-

Sual: Xərc metodunun əsas üsulları (Çəki: 1)

- aktivlərin bərpa dəyəri
- ləğv dəyəri

- mənfi dəyəri
 - müsbət dəyəri
 - bütün cavablar səhvdir
-

Sual: Xərc metodunun əsas üsulları (Çəki: 1)

- ləğvetmə dəyəri
 - neytral dəyər
 - mənfi dəyəri
 - müsbət dəyəri
 - cavablar yoxdur
-

Sual: Beynəlxalq ekoloji biznes faəliyyəti məsələlərinin ardıcıl həllini tələb edir (Çəki: 1)

- beynəlxalq ticarətin yeni forma və metodlarının öyrənilməsi
 - idxl
 - ixrac
 - kommersiya
 - istehsal
-

Sual: Beynəlxalq ekoloji biznes faəliyyəti məsələlərinin ardıcıl həllini tələb edir (Çəki: 1)

- Kommersiya əməliyyatlarına dair müqavilələrin bağlanması
 - istehsal
 - idxl
 - ixrac
 - kommersiya
-

Sual: Beynəlxalq ekoloji biznes faəliyyəti məsələlərinin ardıcıl həllini tələb edir (Çəki: 1)

- ticarət-vasitəçilik strukturunun funksiyası
 - uçot
 - ixrac
 - idxl
 - istehsal
-

Sual: Beynəlxalq ekoloji biznes faəliyyəti məsələlərinin ardıcıl həllini tələb edir (Çəki: 1)

- beynəlxalq əmtəə birjalarında əməliyyatların təşkili
 - istehlak
 - uçot
 - ixrac
 - idxl
-

Sual: Beynəlxalq ekoloji biznes faəliyyəti məsələlərinin ardıcıl həllini tələb edir (Çəki: 1)

- texnologiya və xidmətlərin satışının təşkili
- idxl
- ixrac
- uçot

istehsal

Sual: Beynəlxalq ekoloji biznes fəaliyyəti məsələlərinin ardıcıl həllini tələb edir (Çəki: 1)

- beynəlxalq istehsal-texniki əlaqələrin qurulması
 - idxlal
 - ixrac
 - uçot
 - istehsal
-

Sual: Beynəlxalq ekoloji biznes fəaliyyəti məsələlərinin ardıcıl həllini tələb edir (Çəki: 1)

- antiinhisar tənzimlənmənin forma və vasitələri
 - uçot
 - ixrac
 - idxlal
 - istehlak
-

Sual: Ekoloji biznesdə birbaşa metoddan istifadə halları (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 6
 - 7
-

Sual: Beynəlxalq ekoloji biznesdə məqsədlər (Çəki: 1)

- təchizatın genişləndirilməsi
 - ixrac
 - idxlal
 - içot
 - istehsal
-

Sual: Beynəlxalq ekoloji biznesdə məqsədlər (Çəki: 1)

- resursların əldə edilməsi
 - ixrac
 - idxlal
 - uçot
 - istehlak
-

Sual: Beynəlxalq ekoloji biznesdə məqsədlər (Çəki: 1)

- diversifikasiya
 - ixrac
 - idxlal
 - uçot
 - istehsal
-

Sual: Ekoloji biznesdə beynəlxalq əlaqələrin növləri (Çəki: 1)

- istehsal
 - ixrac
 - əmtəə
 - uçot
 - istehlak
-

Sual: Ekoloji biznesdə beynəlxalq əlaqələrin növləri (Çəki: 1)

- idxl
 - istehsal
 - əmtəə
 - uçot
 - istehlak
-

BÖLMƏ: 16 02

Ad 16 02

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

Sual: Ekoloji biznesdəki innovasiya fəaliyyətinin növləri (Çəki: 1)

- 5
 - 6
 - 8
 - 4
 - 2
-

Sual: Ekoloji biznesdəki innovasiya fəaliyyətində həyata keçirilən yeniliklər (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 6
 - 8
-

Sual: Ekoloji biznesdəki innovasiya fəaliyyətində mövcud olan maddi-texniki yeniliklər (Çəki: 1)

- 3
 - 4
 - 2
 - 6
 - 9
-

Sual: Ekoloji biznesdəki innovasiya fəaliyyətində mövcud olan sosial yeniliklər (Çəki: 1)

- 5
 - 4
 - 3
 - 6
 - 7
-

Sual: Ekoloji biznesdəki innovasiya prosesi müxtəlif qruplar tərəfindən yerinə yetirilən neçə proseslərdən ibarətdir. (Çəki: 1)

- 3
 - 4
 - 7
 - 9
 - 2
-

Sual: İnnovasiya prosesinin neçə mərhələsi vardır (Çəki: 1)

- 6
 - 8
 - 12
 - 5
 - 3
-

Sual: Ekoloji müəssisənin innovasiya strategiyası seçilərkən neçə məsələnin həlli lazımdır. (Çəki: 1)

- 4
 - 6
 - 8
 - 2
 - 3
-

Sual: Ekologiyada innovasiya biznesin həyata keçirən təşkilati- hüquqi formalar neçə çürdür (Çəki: 1)

- 6
 - 10
 - 14
 - 5
 - 4
-

Sual: İnnovasiya sferalarında dövlət organlarının neçə çür funksiyası vardır (Çəki: 1)

- 8
 - 10
 - 12
 - 6
 - 4
-

Sual: Müasir idarəetmə sferasına tendensiyalar xarakterikdir (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 2
 - 6
-

BÖLMƏ: 16 03

Ad	16 03
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ekoloji biznesdə innovasiyanın texniki nəticələri (Çəki: 1)

- məhsulun çeşidi təzələnir və rəqabət qabiliyyəti yüksəlir
 - məhsulun çeşidi təzələnmir
 - məhsulun rəqabət qabiliyyəti yüksəlmir
 - düzgün cavab yoxdur
 - bütün cavablar düzdür
-

Sual: Ekoloji biznesdə innovasiyanın iqtisadi nəticələri (Çəki: 1)

- istehsalı səmərəliliyi yüksəlir
 - İstehsalın səmərəliliyi azalır
 - İstehsalın səmərəliliyi artmir
 - Düzgün cavab yoxdur
 - Bütün cavablar düzdür
-

Sual: Ekoloji biznesdə innovasiyanın sosial nəticələri (Çəki: 1)

- yeniliklər əhəmiyyətli sosial nəticələrlə səciyyələnir
 - sosial nəticələr yoxdur
 - sosial nəticələr əhəmiyyətli deyildir
 - düzgün cavab yoxdur
 - bütün cavablar düzdür
-

BÖLMƏ: 17 02

Ad	17 02
Suallardan	28
Maksimal faiz	28
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Ekoloji menecment nədir (Çəki: 1)

- strateji menecmentin bir hissəsidir
 - marketinqdir
 - sadə idarəetmədir
 - adı idarəetmədir
 - neytral işdir
-

Sual: Ekoloji menecmentin əsası ibarətdir (Çəki: 1)

- ekoloji balans və ekoloji nəzarət
 - balanslaşdırılma
 - mühasibat
 - ekoloji büdcə
 - istehsal
-

Sual: Ekoloji menecmentin əsası ibarətdir (Çəki: 1)

- ekoloji uçot və ekoloji audit
 - balanslaşdırılma
 - ekoloji büdcə
 - istehsalat
 - istehlak
-

Sual: Ekoloji menecmentin əsası ibarətdir (Çəki: 1)

- ətraf mütinin keyfiyyətinin idarə edilməsi
 - ətraf mühitin keyfiyyətsizliyi
 - çirkənmə
 - istehsal
 - istehlak
-

Sual: Ekoloji menecmentin funksiyalarının qruplaşması (Çəki: 1)

- 4
 - 5
 - 2
 - 3
 - 6
-

Sual: Ekoloji menecmentin prinsipləri (Çəki: 1)

- 3
 - 6
 - 7
 - 8
 - 10
-

Sual: Ekoloji menecmentin vəzifələri (Çəki: 1)

- 4
 - 6
 - 8
 - 9
 - 3
-

Sual: Ekoloji menecmentdə ekoloji siyasetin və öhdəliklərin əsaslandırılmasının fəaliyyət növləri (Çəki: 1)

- 2
 - 3
 - 5
 - 6
 - 7
-

Sual: Ekoloji fəaliyyətin planlaşdırılması növləri (Çəki: 1)

- 3
 - 4
 - 2
 - 6
 - 7
-

Sual: Ekoloji menecmentdə ətraf mühitin və təbii resurslardan istifadənin idarə olunmasının fəaliyyət qrupları (Çəki: 1)

- 3
 - 4
 - 2
 - 6
 - 7
-

Sual: Ekoloji menecmentdə daxili ekoloji monitoring və ekoloji nəzarətin fəaliyyət qrupları (Çəki: 1)

- 3
 - 4
 - 1
 - 7
 - 6
-

Sual: Ekoloji menecmentdə ekoloji fəaliyyətin nəticələrinin təhlili və qiymətləndirilməsi qrupları (Çəki: 1)

- 2
- 4
- 3
- 5
- 6

Sual: Ekoloji menecmentin sisteminin yenidən baxılınır təkmilləşdirilməsi qrupları (Çəki: 1)

- 9
 - 10
 - 6
 - 8
 - 5
-

Sual: Ekoloji menecmentin sistemi özündə birləşdirir (Çəki: 1)

- ekoloji siyasəti
 - ümumi siyasəti
 - iqtisadi siyasəti
 - sosioloji siyasəti
 - idarəetmə siyasəti
-

Sual: Ekoloji menecmentin sistemi özündə birləşdirir (Çəki: 1)

- qəbul olunmuş ekoloji siyasətə uyğun planlaşdırmanı
 - marketinqi
 - menecmenti
 - mentaliteti
 - sosiologiyani
-

Sual: Ekoloji menecmentin sistemi özündə birləşdirir (Çəki: 1)

- ekoloji menecmentlə fəaliyyətin təşkilini
 - ekoloji marketinqi
 - ekoloji siyasəti
 - ekoloji sosiologiyani
 - ekoloji auditı
-

Sual: Ekoloji menecmentin sistemi özündə birləşdirir (Çəki: 1)

- daxili yoxlamalar və həyata keçirilən fəaliyyətin korrektə olunmasını
 - uçotu
 - auditı
 - marketinqi
 - istehsalı
-

Sual: Ekoloji menecmentin sistemi özündə birləşdirir (Çəki: 1)

- fəaliyyət nəticələrinin təhlili və ekoloji menecment sisteminə yenidən baxılınır
 - marketinqi
 - uçotunu
 - auditı
 - istehlakı
-

Sual: Ekoloji menecmentin sistemi özündə birləşdirir (Çəki: 1)

- alınmış nəticələrin nümayiş və onların ardıcıl təkmilləşdirilməsi
 - istehsali
 - istehlakı
 - uçotu
 - marketinqi
-

Sual: Ekoloji menecmentin inkişafının müəyyən edən amillər (Çəki: 1)

- ekoloji menecmentin infrastrukturu
 - ekoloji marketinqin infrastrukturu
 - ekoloji auditin infrastrukturu
 - ekoloji uçot
 - ekoloji inkişaf
-

Sual: Ekoloji menecmentin inkişafını müəyyən edən amillər (Çəki: 1)

- mentalitet
 - çoxluq
 - azlıq
 - dayanıqlılıq
 - gerilik
-

Sual: Ekoloji menecmentin inkişafını müəyyən edən amillər (Çəki: 1)

- ekoloji mədəniyyət
 - ekoloji dağınılıq
 - iqtisadi dayanıqlılıq
 - səsioloji dayanıqlılıq
 - yüksək mədəniyyət
-

Sual: Ekoloji menecmentin inkişafını müəyyən edən amillər (Çəki: 1)

- ekoloji şəratın monitoringi
 - menecment
 - marketinq
 - ekoloji şəraitin pozulması
 - ekoloji şəraitin yenilənməsi
-

Sual: Ekoloji menecmentin inkişafını müəyyən edən amillər (Çəki: 1)

- resursların mövcudluğu
 - resursların yoxluğu
 - resursların azlığı
 - resursların çoxluğu
 - resursların çatırmazlığı
-

Sual: Ekoloji menecmentin inkişafını müəyyən edən amillər (Çəki: 1)

- informasiya təminatı sistemi

- informasiyanı yoxluğu
 - informasiyanın çatışmazlığı
 - informasiyanın çoxluğu
 - informasiyanın azlığı
-

Sual: Ekoloji menecmentin inkişafını müəyyən edən amillər (Çəki: 1)

- informasiya təminatı sistemi
 - informasiyanın yoxluğu
 - informasiyanın çoxluğu
 - informasiyanın çatışmazlığı
 - informasiyanın azlığı
-

Sual: Ekoloji menecmentin inkişafını müəyyən edən amillər (Çəki: 1)

- hüquq təminatı
 - iqtisadi təminatı
 - sosioloji təminat
 - mənəvi təminat
 - maddi təminat
-

Sual: Ekoloji menecmentin inkişafını müəyyən edən amillər (Çəki: 1)

- cəmiyyətin ekoloji inkişafının ümumi tendensiyası
 - əkstendensiya
 - ümumi əkstendensiya
 - aşağı tendensiya
 - yuxarı tendensiya
-

BÖLMƏ: 17 01

Ad	17 01
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ekoloji menecment konsepsiyasına aiddir (Çəki: 1)

- 6
 - 7
 - 4
 - 10
 - 9
-

BÖLMƏ: 17 03

Ad	17 03
----	-------

Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Menecmentdə ekoloji fəaliyyətin təşkili növləri (Çəki: 1)

- 6
- 7
- 8
- 10
- 9

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri (Çəki: 1)

- müəssisənin fəaliyyəti barəsində işçilərin məlumatlandırılması
- müəssisə barəsində məlumatın tam olmaması
- qeyri – motivasiya
- tam məlumatsızlıq
- maarifləndirilməmək

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri (Çəki: 1)

- motivasiya
- qeyri-motivasiya
- maarifləndirmənin olmaması
- tam məlumatsızlıq
- başa düşməmək

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri (Çəki: 1)

- ekoloji maarifləndirmə
- ekoloji maarifləndirməmək
- qeyri motivasiya
- başa düşməmək
- neytrallıq

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri (Çəki: 1)

- ekoloji maarifləndirmə
- ekoloji maarifləndirilməmək
- qeyri motivasiya
- başa düşməmək
- neytrallıq

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri (Çəki: 1)

- işçilərin fəaliyyətə hazırlanması

- motivasiya
 - qeyri motivasiya
 - başa düşməmək
 - neytrallıq
-

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri (Çəki: 1)

- motivasiya edilməsi
 - neytrallıq
 - qeyri-motivasiya edilməsi
 - beynəlxalq rəyin formallaşması
 - planlaşdırma
-

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri (Çəki: 1)

- müsbət beynəlxalq rəyin formallaşdırılması
 - mənfi beynəlxalq rəyin formallaşdırılması
 - neytral rəyin formallaşdırılması
 - planlı rəyin formallaşdırılması
 - planlı rəyin formallaşdırılmaması
-

Sual: Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri (Çəki: 1)

- müəssisənin müsbət ekoloji imicinin formallaşdırılması
 - mənfi imicin formallaşdırılması
 - neytral imicin formallaşdırılması
 - planlı imicin formallaşdırılması
 - planlı imicin formallaşdırılmaması
-

BÖLMƏ: 18 02

Ad	18 02
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Su obyektlər hansı məqsədlər üçün istifadə edilə bilər (Çəki: 1)

- 10
 - 15
 - 5
 - 9
 - 11
-

Sual: Meşə fondundan istifadə növlərə bölünür (Çəki: 1)

- 6

- 8
 - 7
 - 5
 - 4
-

Sual: Heyvanlar aləminin obyektlərindən istifadənin növləri (Çəki: 1)

- 5
 - 10
 - 8
 - 7
 - 6
-

Sual: Ekoloji hüquq pozuntularına görə məsuliyyətin funksiyaları (Çəki: 1)

- 4
 - 6
 - 5
 - 3
 - 2
-

Sual: Beynəlxalq ekologiya hüququnun obyektləri (Çəki: 1)

- yer kürəsinin təbiəti və yerətrafi kosmik məkanlar
 - müəssisələrdir
 - zavodlardır
 - fermer təsərrüfatlarıdır
 - fabriklərdir
-

BÖLMƏ: 18 03

Ad	18 03
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Təbiətdən istifadə fəaliyyətinin lisenziyalasdırılması (Çəki: 1)

- təsərrüfat fəaliyyətinə nəzarət və ekoloji əsaslandırma sistemidir
 - ekoloji uçot
 - ekoloji nəzarət
 - ekoloji marketing
 - ekoloji audit
-

Sual: Təbiəti mühafizə sahəsində lisenziyalasdırılır (Çəki: 1)

- təhlükəli və digər tullantılarla əlaqəli fəaliyyət

- ekoloji uçot
 - ekoloji nəzarət
 - ekoloji marketinq
 - ekoloji audit
-

Sual: Təbiəti mühafizə sahəsində lisenziyalasdırılır (Çəki: 1)

- yeraltı sərvətlərdən istifadə
 - ekoloji uçot
 - ekoloji nəzarət
 - ekoloji marketinq
 - ekoloji audit
-

Sual: Təbiəti mühafizə sahəsində lisenziyalasdırılır (Çəki: 1)

- su obyektlərindən istifadə
 - ekoloji uçot
 - ekoloji nəzarət
 - ekoloji marketinq
 - ekoloji audit
-

Sual: Təbiətdən istifadənin lisenziyalasdırılması sisteminə daxil olan icarələr qrupu (Çəki: 1)

- tullantıların yerləşdirilməsi və atılmasına görə
 - tullantıların emalına görə
 - tullantıların nəqlinə görə
 - tullantıların basdırılmasına görə
 - tullantıların sovrulmasına görə
-

Sual: Təbiətdən istifadənin lisenziyalasdırılması sisteminə daxil olan icazələr qrupu (Çəki: 1)

- təbiətdən kompleks istifadəyə görə
 - qeyri-kompleks istifadəyə görə
 - seçmə istifadəyə görə
 - səmərəsiz istifadəyə görə
 - səmərəli istifadəyə görə
-

Sual: Sudan istifadə lisenziyası əhatə edir (Çəki: 1)

- su obyekti, su istifadəçiləri
 - qeyri-su obyektləri
 - qeyri-su istifadəçiləri
 - istehsalçılar
 - istehlakçılar
-

Sual: Sudan istifadə lisenziyası əhatə edir (Çəki: 1)

- su obyektlərindən istifadənin məqsəd və üsulları
- su obyektlərindən istifadənin məqsədsizliyi

- su obyektlərindən istifadənin mümkünüsüzlüyü
 - üsulların müəyyənləşdirilməsi
 - istehsalçılar
-

Sual: Sudan istifadə lisenziyası əhatə edir (Çəki: 1)

- lisenziyanın fəaliyyət müddəti
 - lisenziyanın son müddəti
 - lisneziyanın əhatə dairesi
 - lisneziyanın lazımlığı
 - lisenziyanın yoxluğu
-

BÖLMƏ: 19 03

Ad	19 03
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Sudan istifadə lisenziyası əhatə edir (Çəki: 1)

- su obyektlərinin və təbii mühitin qorunmasına və sudan səmərəli istifadəyə dair tələblər
 - sudan səmərəsiz istifadənin xüsusiyyətləri
 - su obyektlərinə olan münasibət
 - sudan istifadənin xüsusiyyətləri
 - suyun çırklənmə səbəbləri
-

Sual: Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər (Çəki: 1)

- texnoloji proseslər
 - texniki proseslər
 - ictimai proseslər
 - sosioloji proseslər
 - mədəniyyət prosesləri
-

Sual: Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər (Çəki: 1)

- xəbərdarlığa yönəlmüş iş və xidmətlər
 - ekoloji uçot
 - monitoring
 - audit
 - ekspertiza
-

Sual: Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər (Çəki: 1)

- ətraf mühit obyektləri

- daxili obyektlər
 - xarici obleyektlər
 - yeraltı obyektlər
 - yerüstü obyektlər
-

Sual: İnvestisiya fəallığına dövlətin təsir etdiyi amillər (Çəki: 1)

- xarici investisiyalar üçün əlverişli şərait
 - torpaq siyasəti
 - su siyasəti
 - atmosfer siyasəti
 - təbiətin mühafizəsi siyasəti
-

Sual: İnvestisiya fəallığına dövlətin təsir etdiyi amillər (Çəki: 1)

- elmi-texniki siyasəti
 - torpaq siyasəti
 - su siyasəti
 - atmosfer siyasəti
 - təbiətin mühafizəsi siyasəti
-

Sual: Ekoloji biznesdə qiyməti siyasəti nə deməkdir (Çəki: 1)

- dövlətin ümumi iqtisadi siyasətinin ən başlıca tərkib hissəsidir
 - dövlətin ümumi iqtisadi siyasətinin ikinci-dərəcəli hissəsidir
 - dövlətin ümumi iqtisadi siyasətinin qanuna uyğun hissəsidir
 - dövlətin ümumi iqtisadi siyasətinin qanunsuz hissəsidir
 - dövlətin ümumi iqtisadi siyasətinin üçüncü-dərəcəli hissəsidir
-

Sual: Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir (Çəki: 1)

- müəssisələr üçün ekoloji təhlükəsizliyin prioritetləri
 - təşkilatlar üçün ekoloji təhlükəsizliyin prioritetləri
 - firmalar üçün ekoloji təhlükəsizliyin prioritetləri
 - şirkətlər üçün ekoloji təhlükəsizliyin prioritetləri
 - bölmə üçün ekoloji təhlükəsizliyin prioritetləri
-

Sual: Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir (Çəki: 1)

- mükəmməlləşdirmə prosesi
 - qeyri-mükəmməl proses
 - qanunsuz proses
 - qanuni proses
 - istehsal prosesi
-

Sual: Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir (Çəki: 1)

- personalın təhsili və təbiətin mühafizə tədbirlərində iştirakının kütləliyi
- qeyri-kütləvilik
- qanuni kütləvilik

- qeyri-qanuni kütləvilik
 - sadə kütləvilik
-

Sual: Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir (Çəki: 1)

- əvvəlcədən qiymətləndirmə
 - sonradan qiymətləndirmə
 - düzgün qiymətləndirmə
 - sadə qiymətləndirmə
 - mürəkkəb qiymətləndirmə
-

Sual: Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir (Çəki: 1)

- məhsul və xidmətlər
 - istehsal
 - istehlak
 - nəqliyyat
 - planlaşdırma
-

Sual: Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir (Çəki: 1)

- istehlakçılara məsləhətlər
 - istehsalçıılara məsləhətlər
 - planlaşdırıcıılara məsləhətlər
 - nəqliyyatçılara məsləhətlər
 - ticarətçilərə məsləhətlər
-

Sual: Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir (Çəki: 1)

- integrallaşmış menecment
 - qeyri-inteqral menecment
 - marketing
 - ticarət
 - planlaşdırma
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri (Çəki: 1)

- biosferin mühafizəsi
 - atmosferin mühafizəsi
 - hidrosferin mühafizəsi
 - litosferin mühafizəsi
 - mantıyanın mühafizəsi
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri (Çəki: 1)

- təbii ehtiyatların qorunmasına yardım
- kömürün qorunmasına yardım
- neftin qorunmasına yardım

- torfun qorunmasına yardım
 - yanar şitin qorunmasına yardım
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- tullantıların saxlanması və istifadəsi
 - məhsulların saxlanması
 - əmtəənin saxlanması
 - təbii qazın saxlanması
 - suyun saxlanması
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- enerjiyə qənaət
 - suya qənaət
 - torpağa qənaət
 - məhsula qənaət
 - qara qənaət
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- riskin azaldılması
 - riskin artması
 - riskin neytrallaşması
 - riskin sürətlənməsi
 - riskə qayıtmaq
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- təhlükəsiz xidməti və məhsullar
 - təhlükəli xidmət və məhsullar
 - neytral vəziyyət
 - riskli vəziyyət
 - riskin pozulması
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- ətraf mühitin bərpası
 - ətraf mühitin pozulması
 - torpağın bərpası
 - suyun bərpası
 - riskin bərpası
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- ictimaiyyətin məlumatlandırılması
 - regionun məlumatlandırılması
 - rayonun məlumatlandırılması
 - ictimaiyyətin kənarlandırılması
 - şəhərin məlumatlandırılması
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- rəhbərliyin məsuliyyəti və borcu
 - insanın borcu
 - şəxsin məsuliyyətsizliyi
 - şəxsin borcu
 - borca qalmaq
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri
(Çəki: 1)

- audit və məruzələr
 - menecment
 - marketing
 - sahibkarlıq
 - siğorta
-

Sual: Ekoloji tələbələr və məhdudiyyətlərlə bağlı olan əsas sahibkarlıq növü məsələləri
özündə birləşdirir. (Çəki: 1)

- ekoloji texniki, avadanlıq, cihaz və qurğuların istehsalı
 - zərərli məhsul istehsalı
 - zərərli qurğu istehsalı
 - neytral məhsul istehsalı
 - tullantılı məhsul istehsalı
-

Sual: Ekoloji tələbələr və məhdudiyyətlərlə bağlı olan əsas sahibkarlıq növü məsələləri
özündə birləşdirir. (Çəki: 1)

- aztullantılı yeni texnologiya və yeni məhsulların hazırlanması
 - çoxtullantılı texnologiyanın tətbiqi
 - neytral məhsul istehsalı
 - tullantılı texnologiyanın tətbiqi
 - neytral texnologiyanın tətbiqi
-

BÖLƏM: 19 02

Ad	19 02
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qiymət nədir (Çəki: 1)

- dəyərin pul ilə ifadəsidir
 - dəyərin mənəvi ifadəsidir
 - dəyərin fiziki ifadəsidir
 - dəyərin maddi ifadəsidir
 - dəyərin iqtisadi ifadəsidir
-

Sual: Qiymətin dövlət tənzimlənməsinin həyata keçirilən metodları (Çəki: 1)

- 5
 - 4
 - 6
 - 2
 - 3
-

Sual: Qiymətlər sistemi əlamətlərə görə təsnifləşir (Çəki: 1)

- 4
 - 5
 - 6
 - 7
 - 3
-

Sual: Xartiya nə deməkdir (Çəki: 1)

- əsasən istəkdir
 - əsasən qanundur
 - əsasən məramnaməlidir
 - əsasən istehsaldır
 - əsasən istehlakdır.
-

Sual: Ekoloji sahibkarlığın formaları (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: Ekoloji sahibkarlığın növləri (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Ad	19 01
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ekoloji sahibkarlıq nədir? (Çəki: 1)

- insan fəallığının potensialıdır
- insan fəallığının bir cəhdidir.
- insan fəallığının qeyri-ciddi hissəsidir
- insan fəallığının ciddi hissəsidir
- insan fəallığının sığortasıdır

Sual: Ekoloji biznesin əsas prinsipləri öz əksini tapmışdır (Çəki: 1)

- “sahibkarlıq fəaliyyəti xartiyasında”
- “Təbiətin mühafizəsi qanununda”
- “Azad ticarətə dair qanunda”
- “Biznesin əsasları qanununda”
- Ticarət palatasının qərarlarında

Sual: Ekoloji biznes bazارında kredit bazarını neçə hissəyə bölmək olar (Çəki: 1)

- 3
- 4
- 5
- 2
- 8

Sual: Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair qısamüddətli kredit qoyuluşlarının yekuna görə faizi (Çəki: 1)

- 67
- 69
- 78
- 73
- 80

Sual: Dövlət büdcəsi nədir? (Çəki: 1)

- ən mühüm maliyyə sənədidir
- ən mühüm qeyri-maliyyə sənədidir
- dövlət sənədidir
- qeyri-dövlət sənədidir
- şəxsi sənəddir

Sual: Menecmentdə ekoloji fəaliyyətin təşkili növləri: (Çəki: 1)

- 6
 - 7
 - 8
 - 10
 - 9
-

Sual: Biznesin mənası nədir ? (Çəki: 1)

- sahibkarlıq
 - fəaliyyət
 - iş
 - təşəbbüskarlıq
 - gəlir
-

BÖLMƏ: 20 01

Ad	20 01
----	-------

Suallardan	50
------------	----

Maksimal faiz	50
---------------	----

Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	3 %
----------------------	-----

Sual: Azad sahibkarlığa əsaslanan yeni iqtisadi sistem hansı qanunla tənzimlənir (Çəki: 1)

- tələblə təklifin mütənasibliyi qanunu
 - mülkiyyət formasının dəyişilməsi qanunu
 - azad sahibkarlıq qanunu
 - bazar qanunu
 - dövlət əmlakının özəlləşdirilməsi qanunu
-

Sual: "Ekoloji biznesin əsasları" fənni bakalavr pilləsində iqtisadçı ekoloqların hazırlanmasında hanis fəndir (Çəki: 1)

- ikinci dərəcəli fəndir
 - əsas fənlərdən biridir
 - köməkçi fənlərdən biridir
 - texniki fənlərdən biridir
 - ümumtəbii fənlərdən biridir
-

Sual: "Ekoloji biznesin əsasları" fənni nəyi öyrənir (Çəki: 1)

- ekoloji sahədə sahibkarlığın xüsusiyyətlərini
- şəxsi və kollektiv təşəbbüskarlığının təzahürünü
- hüquqi norma çərçivəsini
- iqtisadi norma çərçivəsini

iş normasını

Sual: Ekoloji biznesin mənası (Çəki: 1)

- sahibkarlıq
 - fəaliyyət
 - iş
 - [təşəbbüskarlıq
 - gəlir
-

Sual: Ekoloji biznesin mühitləri neçədir (Çəki: 1)

- c
 - 6
 - 2
 - 7
 - 5
-

Sual: Hüquqi təsirin neçə sahəsi vardır? (Çəki: 1)

- 6
 - 5
 - 4
 - 8
 - 9
-

Sual: Beynəlxalq hüququn həll etdiyi məsələnin sayı neçədir? (Çəki: 1)

- 3
 - 4
 - 7
 - 8
 - 6
-

Sual: Ekoloji biznesin təbii-çəografi mühiti nədir? (Çəki: 1)

- bioloji
 - torpaqların məhsuldarlığı
 - ilin fəsillərinin müddəti
 - əhalinin yaş və cins tərkibi
 - təhsil səviyyəsi
-

Sual: Ekoloji biznes bazarının infrastrukturunu nədir? (Çəki: 1)

- kapital bazarı
 - broker şirkətləri
 - ticarət palataları
 - elektron ticarət sistemləri
 - informasiya texnologiyası və kommunikasiya vasitələri
-

Sual: Ekoloji biznesin infrastruktur elementi sayılır? (Çəki: 1)

- innovasiya – investisiya bazarı
 - baza texnologiyaları
 - pul vəsaiti
 - binalar
 - qurğular
-

Sual: Ekoloji biznes bazarının maliyyə bazarıdır (Çəki: 1)

- pul bazarı
 - bank bazarı
 - torpaq bazarı
 - təkrar maliyyə bazarı
 - əmlak bazarı
-

Sual: Ekoloji biznes bazarının maliyyə bazarının təsnifatına dair çatışmayan cəhətləri sadalayan iqtisadçıların qrupu hansıdır? (Çəki: 1)

- 6
 - 5
 - 7
 - 3
 - 4
-

Sual: Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair qısamüddətli kreditin faizi (Çəki: 1)

- 67
 - 69
 - 78
 - 73
 - 80
-

Sual: Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair uzunmüddətli kreditin faizi (Çəki: 1)

- 15
 - 40
 - 51
 - 27
 - 33
-

Sual: Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri (Çəki: 1)

- transaksion xərclərin tam varlığı
 - transaksion xərclərin yarı yoxluğu
 - transaksion xərclərin yoxluğu
 - transaksion xərclərin yarı varlığı
 - transaksion xərclərin tam yoxluğu
-

Sual: Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri (Çəki: 1)

- hər-hansı vergilərin istisna olmaması
 - hər-hansı vergilərin tam istisna olmaması
 - hər-hansı vergilərin yarı istisna olması
 - hər-hansı vergilərin istisna olması
 - hər-hansı vergilərin yarı istisna olmaması
-

Sual: Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri (Çəki: 1)

- qeyri-müəyyən sayda alıcılar
 - qeyri-müəyyən sayda satıcılar
 - çox sayda alıcı və satıcıların mövcudluğu
 - az sayda alıcıların mövcudluğu
 - az sayda satıcıların mövcudluğu
-

Sual: . Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri (Çəki: 1)

- bazara qeyri-bərabər sayda daxil olma
 - hüquqi və fiziki şəxslərin bazara bərabər daxil olması
 - bazara daxil olmamaq
 - bazardan bərabər sayda çıxmamaq
 - bazardan çıxmamaq
-

Sual: Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri (Çəki: 1)

- informasiyaların eyni anlaşılıqlığı
 - informasiyaların müxtəlif cür anlaşılıqlığı
 - informasiyaların anlaşılmamazlığı
 - informasiyaların çıkarılması
 - informasiyaların məhvini
-

Sual: Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri (Çəki: 1)

- qeyri-bərabər gözləmələr
 - bərabər gözləmələr
 - fəaliyyət göstərən bütün şəxslərdə bərabər gözləmələr
 - tam gözləmələr
 - yarı gözləmələr
-

Sual: Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri (Çəki: 1)

- maliyyə çətinlikləri ilə əlaqədar xərclərin olmaması
 - xərclərin olması
 - xərclərin qaytarılması
 - xərclərin alınması
 - xərclərin alınmaması
-

Sual: Ekoloji biznes bazarında qiymətli kağızlar bazarının hissələrinin sayı (Çəki: 1)

- 3

- 5
 - 2
 - 6
 - 7
-

Sual: Ekoloji biznes bazarında kredit bazarının hissələrinin sayı (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 2
 - 8
-

Sual: Bazar iqtisadiyyatı şəraitində dövlət funksiyalarının sayı (Çəki: 1)

- 5
 - 4
 - 3
 - 6
 - 7
-

Sual: İnflyasiya anlayışı hansıdır? (Çəki: 1)

- istehlak qiymətləridir
 - istehlak qiymətlərinin artım sürətinin əhalinin gəlirinin artım sürətinin üstələməsidir
 - istehsal qiymətləridir
 - sıfır əmsalıdır
 - sıfır əmsalıdır
-

Sual: Pozitiv şərait dedikdə nə başa düşülür? (Çəki: 1)

- neytral proseslərdir
 - ölkə iqtisadiyyatına müsbət təsir edən pozitiv proseslərdir
 - neqativ proseslərdir
 - artım proseslərdir
 - mənfi proseslərdir
-

Sual: Neqativ şərait anlayışı hansıdır? (Çəki: 1)

- neytral proseslərdir
 - ölkə iqtisadiyyatına mənfi təsir edən neqativ proseslərdir
 - müsbət proseslərdir
 - pozitiv proseslərdir
 - əskik proseslərdir
-

Sual: Dövlət büdcəsi kəsiri haqqında məlumatı göstər (Çəki: 1)

- dövlət məsariflərinin onun gəlirini üstələməsidir
- neytral vəziyyətdir
- kompleks vəziyyətdir

- dövlət məsariflərinin onun gəlirini üstələməməsidir
 pozitiv vəziyyətdir
-

Sual: İqtisadiyyatın tənzimlənməsində iqtisadi metodlardan biridir: (Çəki: 1)

- resursların yenidən bölgüsü
 pul bölgüsü
 maddi vəsait
 maliyyə vəsaiti
 sosial dönüm
-

Sual: İqtisadiyyatın tənzimlənməsində inzibati metodlardan biri göstərilir: (Çəki: 1)

- təbii inhisatçılıq
 əqli inhisarçılıq
 əmək inhisarçılıq
 maddi inhisarçılıq
 mənəvi inhisarçılıq
-

Sual: İnzibati metod əhatə etdiyi sahələr (Çəki: 1)

- 6
 5
 4
 3
 2
-

Sual: İqtisadi metodun əhatə etdiyi sahələr (Çəki: 1)

- 8
 7
 6
 4
 5
-

Sual: Ekoloji biznesdə iqtisadi siyaset tədbirlərini əks etdirməlidir (Çəki: 1)

- kommunikasiya
 innovasiya
 kompleks
 fiskal
 dövlət
-

Sual: Ekoloji biznesdə iqtisadi siyaset tədbirlərini əks etdirməlidir (Çəki: 1)

- kommunikasiya
 innovasiya
 kompleks
 dövlət
 elmi-texniki
-

Sual: Ekoloji biznesdə iqtisadi siyaset tədbirlərini əks etdirməlidir (Çəki: 1)

- kommunikasiya
 - innovasiya
 - kompleks
 - dövlət
 - investisiya
-

Sual: . Ekoloji biznesdə iqtisadi siyaset tədbirlərinni əks etdirməlidir (Çəki: 1)

- kommunikasiya
 - innovasiya
 - kompleks
 - dövlət
 - qiymət
-

Sual: Ekoloji biznesdə iqtisadi siyaset tədbirlərini əks etdirməlidir (Çəki: 1)

- kommunikasiya
 - innovasiya
 - kompleks
 - dövlət
 - amortizasiya
-

Sual: Ekoloji biznesdə iqtisadi siyaset tədbirlərini əks etdirməlidir (Çəki: 1)

- kommunikasiya
 - innovasiya
 - kompleks
 - dövlət
 - kredit-pul
-

Sual: Ekoloji biznesin tənzimlənməsi üçündür (Çəki: 1)

- müvafiq hüquqi baza yaradılmalıdır
 - iqtisadi baza yaradılmalıdır
 - sosial baza yaradılmalıdır
 - maddi texniki baza yaradılmalıdır
 - texniki baza yaradılmalıdır
-

Sual: Antiinhisar siyaseti tərkib hissəsidir (Çəki: 1)

- dövlət tənzimlənməsinin
 - korporativ tənzimlənməsinin
 - inhisarçı tənzimlənməsinin
 - sənaye tənzimlənməsinin
 - sahəsi tənzimlənməsinin
-

Sual: Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısı ibarətdir (Çəki: 1)

- aqrar sahəsindəki müəssisələr

- yüngül sənayesindəki müəssisələr
 - yanacaq-enetgetika sahəsindəki müəssisələr
 - yeyinti sahəsindəki müəssisələr
 - kənd təsərrüfatındaki müəssisələr
-

Sual: Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısı ibarətdir (Çəki: 1)

- aqrar sahəsindəki müəssisələr
 - yüngül sənayesindəki müəssisələr
 - nəqliyyat sahəsindəki müəssisələr
 - yeyinti sahəsindəki müəssisələr
 - kənd təsərrüfatındaki müəssisələr
-

Sual: Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısı ibarətdir (Çəki: 1)

- aqrar sahəsindəki müəssisələr
 - yüngül sənayesindəki müəssisələr
 - rabitə sahəsindəki müəssisələr
 - yeyinti sahəsindəki müəssisələr
 - kənd təsərrüfatındaki müəssisələr
-

Sual: Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısı ibarətdir (Çəki: 1)

- aqrar sahəsindəki müəssisələr
 - yüngül sənayesindəki müəssisələr
 - kommunal xidmətləri sahəsindəki müəssisələr
 - yeyinti sahəsindəki müəssisələr
 - kənd təsərrüfatındaki müəssisələr
-

Sual: Göstərilənlərin hansı dövlət büdcəsinə aiddir (Çəki: 1)

- ən mühüm maliyyə sənədidir
 - ən mühüm qeyri-maliyyə sənədidir
 - dövlət sənədidir
 - qeyri-dövlət sənədidir
 - şəxsi sənəddir
-

Sual: İnvestisiya sənədlərinə daxildir (Çəki: 1)

- pul vəsaiti
 - torpaq
 - su
 - nou - haw
 - bina
-

Sual: İnvestisiya sənədlərinə daxildir (Çəki: 1)

- məqsədli bank əmanətləri
- torpaq
- su

- nou- haw
 bina
-

Sual: İnvestisiya sənədlərinə daxildir (Çəki: 1)

- kreditlər
 torpaq
 su
 nou- haw
 bina
-

Sual: İnvestisiya sənədlərinə daxildir (Çəki: 1)

- səhmlər
 torpaq
 su
 nou- haw
 bina
-

Sual: İnvestisiya sənədlərinə daxildir (Çəki: 1)

- daşınan və daşınmaz əmlak
 torpaq
 su
 nou- haw
 bina
-

BÖLMƏ: 20 02

Ad	20 02
Suallardan	51
Maksimal faiz	51
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: İnvestisiya qoyuluşundan gözlənilən gəlirlərin həçminə təsir göstərir (Çəki: 1)

- 8
 7
 6
 5
 4
-

Sual: Unvestisiya fəallığına dövlətin təsirinə aid amillər (Çəki: 1)

- kredit maliyyə və vergi siyasəti
 torpaq siyasəti
 su siyasəti

- atmosfer siyasəti
 - təbitəin mühafizəsi siyasəti
-

Sual: Unvestisiya fəallığına dövlətin təsirinə aid amillər (Çəki: 1)

- müxtəlif güzəştlərlər
 - torpaq siyasəti
 - su siyasəti
 - atmosfer siyasəti
 - təbitəin mühafizəsi siyasəti
-

Sual: Unvestisiya fəallığına dövlətin təsirinə aid amillər (Çəki: 1)

- amortizasiya siyasəti
 - torpaq siyasəti
 - su siyasəti
 - atmosfer siyasəti
 - təbitəin mühafizəsi siyasəti
-

Sual: . Unvestisiya fəallığına dövlətin təsirinə aid amillər (Çəki: 1)

- xarici investisiyalar üçün əlverişli amillər
 - torpaq siyasəti
 - su siyasəti
 - atmosfer siyasəti
 - təbitəin mühafizəsi siyasəti
-

Sual: Unvestisiya fəallığına dövlətin təsirinə aid amillər (Çəki: 1)

- elmin texniki siyasəti
 - torpaq siyasəti
 - su siyasəti
 - atmosfer siyasəti
 - təbitəin mühafizəsi siyasəti
-

Sual: Göstəricilərin hansı qiymətə aiddir (Çəki: 1)

- dəyərin pul ilə ifadəsidir
 - dəyərin mənəvi ifadəsidir
 - dəyərin fizik ifadəsidir
 - dəyərin maddi ifadəsidir
 - dəyərin iqtisadi ifadəsidir
-

Sual: Qiymətin dövlət tənzimlənməsinin metodları (Çəki: 1)

- 5
 - 4
 - 6
 - 2
 - 3
-

Sual: Qiymətlər sistemi əlamətinə görə qruplaşır (Çəki: 1)

- 4
 - 5
 - 6
 - 7
 - 3
-

Sual: Qiymət siyaseti ekoloji biznesdə nədir? (Çəki: 1)

- dövlətin ümumi iqtisadi siyasetinin ən başlıca tərkib hissəsidir
 - dövlətin ümumi iqtisadi siyasetinin ikincidərəcəli hissəsidir
 - dövlətin ümumi iqtisadi siyasetinin qanuna uyğun hissəsidir
 - dövlətin ümumi iqtisadi siyasetinin qanunsuz hissəsidir
 - dövlətin ümumi iqtisadi siyasetinin üçüncü dərəcəli hissəsidir
-

Sual: Fəaliyyətdə ekoloji sahibkarlıq nə deməkdir? (Çəki: 1)

- insan fəallığının potensialıdır
 - insan fəallığının bir cəhdidir
 - insan fəallığının qeyri-ciddi hissəsidir
 - insan fəallığının ciddi hissəsidir
 - insan fəallığının sığortasıdı
-

Sual: Ekoloji biznesin əsas prinsipləri özünü tapmışdır (Çəki: 1)

- "Sahibkarlıq fəaliyyəti xartiyasında"
 - "Təbiətin mühafizəsi qanununda"
 - "Azad ticarətə dair qanunda"
 - "Biznesin əsasları qanununda"
 - Ticarət palatasının qərarlarında
-

Sual: Prinsiplərə görə sahibkarlıq fəaliyyəti xartiyası hansıdır? (Çəki: 1)

- müəssisələr üçün ekoloji təhlükəsizliyin prioritetləri
 - təşkilatlar üçün ekoloji təhlükəsizliyin prioritetləri
 - firmalar üçün ekoloji təhlükələrin prioritetləri
 - şirkətlər üçün ekoloji təhlükəsizliyin prioritetləri
 - bölmə üçün ekoloji təhlükəsizliyin prioritetləri
-

Sual: Prinsiplərə görə sahibkarlıq fəaliyyəti xartiyası göstəricisi hansıdır? (Çəki: 1)

- mükəmməlləşdirmə prosesi
 - qeyri-mükəmməl proses
 - qanunsuz proses
 - qanuni proses
 - istehsal peosesi
-

Sual: Prinsiplərə görə sahibkarlıq fəaliyyəti xartiyası göstəricisi hansıdır? (Çəki: 1)

- personalın təhsili və təbiətin mühafizə tədbirlərində iştirakının kütləviliyi

- qeyri-kütləvilik
 - qanuni kütləvilik
 - qeyri-qanuni kütləvilik
 - sadə kütləvilik
-

Sual: Prinsiplərə görə sahibkarlıq fəaliyəti xartiyası göstəricisi hansıdır? (Çəki: 1)

- əvvəlcədən qiymətləndirmə
 - sonradan qiymətləndirmə
 - düzgün qiymətləndirmə
 - sadə qiymətləndirmə
 - mürəkkəb qiymətləndirmə
-

Sual: Prinsiplərə görə sahibkarlıq fəaliyəti xartiyası göstəricisi hansıdır? (Çəki: 1)

- məhsul və xidmətlər
 - istehsal
 - istehlak
 - nəqliyyat
 - planlaşdırma
-

Sual: Prinsiplərə görə sahibkarlıq fəaliyəti xartiyası göstəricisi hansıdır? (Çəki: 1)

- istehlakçılara məsləhətlər
 - istehsalçırlara məsləhətlər
 - planlaşdırıcırlara məsləhətlər
 - nəqliyyatçılara məsləhət
 - ticarətçilərə məsləhətlər
-

Sual: Prinsiplərə görə sahibkarlıq fəaliyəti xartiyası göstəricisi hansıdır? (Çəki: 1)

- integrallaşmış menecment
 - qeyri-inteqral menecment
 - marketing
 - ticarət
 - planlaşdırma
-

Sual: Aşağıdakılardan hansı xartiyaya uyğundur (Çəki: 1)

- əsasən istəkdir
 - əsasən qanundur
 - əsasən məramnaməlidir.
 - əsasən istehsaldır
 - əsasən istehsaldır
-

Sual: Ekoloji sahibkarlığı formaları neçədir (Çəki: 1)

- 2
- 3
- 4

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri hansılardır (Çəki: 1)

- biosferin mühafizəsi
 - atmosferin mühafizəsi
 - hidrosferin mühafizəsi
 - litosferin mühafizəsi
 - mantiyənin mühafizəsi
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri hansılardır (Çəki: 1)

- təbii ehtiyatların qorunmasına yardım
 - kömürün qorunmasına yardım
 - neftin qorunmasına yardım
 - tarfun qorunmasına yardım
 - yanar şıştin qorunmasına yardım
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri hansılardır (Çəki: 1)

- tullantıların saxlanması və istifadəsi
 - məhsulların saxlanması
 - əmtənin saxlanması
 - təbii qazın saxlanması
 - suyun saxlanması
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri hansılardır (Çəki: 1)

- enerjiyə qənaət
 - suya qənaət
 - torpağa qənaət
 - məhsula qənaət
 - qara qənaət
-

Sual: [Yeni sual] İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri hansılardır (Çəki: 1)

- riskin azaldılması
 - riskin artması
 - riskin neytrallaşması
 - riskin sürətlənməsi
 - riskə qayıtmaq
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri hansılardır (Çəki: 1)

- təhlükəsiz xidmət və məhsullar
 - təhlükəli xidmət və məhsuldar
 - neytral vəziyyət
 - riskli pozulması
 - neytral vəziyyət
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri hansılardır (Çəki: 1)

- ətraf mühitin bərpası
 - ətraf mühitin pozulması
 - torpağın bərpası
 - suyun bərpası
 - suyun bərpası
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri hansılardır (Çəki: 1)

- ictimaiyyətin məlumatlandırılması
 - regionun məlumatlandırılması
 - rayonun məlumatlaşdırılması
 - ictimaiyyətin kənarlaşdırılması
 - şəhərin məlumatlandırılmasına
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri hansılardır (Çəki: 1)

- rəhbərliyin məsuliyyəti və borcu
 - insanın borcu
 - şəxsin məsuliyyətsizliyi
 - şəxsin borcu
 - borca qalmaq
-

Sual: İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri hansılardır (Çəki: 1)

- audit və məruzələr
 - menecment
 - marketing
 - sahibkarlıq
 -
-

Sual: Ekoloji sahibkarlıq növləri neçədir (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: Sahibkarlığın ekoloji tələblər və məhdudiyyətlə bağlı olan əsas sahibkarlıq növü (Çəki: 1)

- ekoloji texnika, avadanlıq, cihaz və qurğuların istehsalı
 - zərərli məhsul istehsalı
 - neytral məhsul istehsalı
 - neytral məhsul istehsalı
 - tullantılı məhsul istehsalı
-

Sual: aztullantılı yeni texnologiya və yeni məhsulların hazırlanması (Çəki: 1)

- aztullantılı yeni texnologiya və yeni məhsulların hazırlanması
 - çoxtullantılı texnologiyanın tədbiqi
 - neytral məhsul istehsalı
 - tullantılı texnologiyanın tədbiqi
 - neytral texnologiyanın tədbiqi
-

Sual: Köməkçi ekoloji sahibkarlıq növü (Çəki: 1)

- ehtiyatların qeyri-təkrar ardıcıl istifadəsidir
 - ehtiyatların keyfiyyətsizliyi ilə
 - ehtiyatların neytrallığı ilə
 - ehtiyatların qeyri-neytrallığı ilə
 - ehtiyatların keyfiyyət və xüsusiyyətlərinin təkrar-ardıcıl istifadəsidir
-

Sual: Sahibkarlıqda köməkçi ekoloji növ hansıdır? (Çəki: 1)

- utilizasiya
 - qeyri-utilizasiya
 - istehsal
 - istehlak
 - pul
-

Sual: Sahibkarlıqda köməkçi ekoloji sahibkarlıq növünə aiddir (Çəki: 1)

- faydalı qazıntıların daha dərin emalı, saflaşdırılması
 - faydalı qazıntıların sadə emalı
 - yarışaflaşdırma
 - dərin saflaşdırma
 - neytral vəziyyət
-

Sual: Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə qruplaşdırılır (Çəki: 1)

- istehsal ekoloji bizneslə
 - sahəvi ekoloji bizneslə
 - qeyri-sahivi ekoloji bizneslə
 - istehlak tipli ekoloji bizneslə
 - ticarət tipli ekoloji bizneslə
-

Sual: Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə qruplaşdırılır (Çəki: 1)

- kommersiya ekoloji bizneslə

- sahəvi ekoloji bizneslə
 - qeyri-sahəvi ekoloji bizneslə
 - istehlak tipli ekoloji bizneslə
 - ticarət tipli ekoloji bizneslə
-

Sual: Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə qruplaşdırılır (Çəki: 1)

- maliyyə ekoloji biznesi ilə
 - qeyri-maliyyə ekoloji biznesi ilə
 - bank biznesi ilə
 - ticarət biznesi ilə
 - nəqliyyat biznesi ilə
-

Sual: Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə qruplaşdırılır (Çəki: 1)

- ekomarketinglə
 - ekomenecmentlə
 - ekosahibkarlıqla
 - ekobizneslə
 - ekoticarətlə
-

Sual: Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə qruplaşdırılır (Çəki: 1)

- ekoməlumatla
 - ekokəşfiyyatla
 - ekobizneslə
 - ekoturizmlə
 - ekoticarətlə
-

Sual: .Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə qruplaşdırılır (Çəki: 1)

- ekoloji sığorta
 - ekoloji bizneslə
 - ekoloji turizmlə
 - ekoloji ticarətlə
 - ekoloji istehsalla
-

Sual: Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə qruplaşdırılır (Çəki: 1)

- ekoloji lizinqlə
 - ekoloji sığorta
 - ekoloji bizneslə
 - ekoloji ticarətlə
 - ekoloji istehsalla
-

Sual: Ekoloji sahənin səmərəliliyi müəyyən olunur (Çəki: 1)

- cəmiyyət səviyyəsində
- ailə səviyyəsində
- qrup səviyyəsində

-
- küçə səviyyəsində
 - sex səviyyəsində
-

Sual: Ekoloji sahənin səmərəliliyi müəyyən olunur (Çəki: 1)

- region səviyyəsində
 - məhəllə səviyyəsində
 - küçə səviyyəsində
 - dalan səviyyəsində
 - həyət səviyyəsində
-

Sual: Ekoloji sahənin səmərəliliyi müəyyən olunur (Çəki: 1)

- firma səviyyəsində
 - zavod səviyyəsində
 - fabrik səviyyəsində
 - sex səviyyəsində
 - istehsalat səviyyəsində
-

Sual: Ekoloji sahənin səmərəliliyi müəyyən olunur (Çəki: 1)

- müəssisə səviyyəsində
 - məhəllələr səviyyəsində
 - küçə səviyyəsində
 - həyət səviyyəsində
 - dalan səviyyəsində
-

Sual: Müasir idarəetmə sferasına aid tendensiyalar (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 2
 - 6
-

Sual: Ekoloji sahibkarlıqda ekoloji menecment nədir ? (Çəki: 1)

- strateji menecmentin bir hissəsidir
 - marketinqdir
 - sadə idarəetmədir
 - adı idarəetmədir
 - neytral işdir
-

Sual: Ekoloji menecment konsepsiyasının sayı (Çəki: 1)

- 6
 - 7
 - 10
 - 4
 - 9
-

